

Esinlendirilmiş ettiklerinde stanrı'nın yazılarerw

Yazdıkları her şeyin!

Sekilde etkilemiş olduğundan söz ediyorlar utsal metin çerçevesinde esinlendirilmiş sözü
sadece anrı'nın nefesi tarafından verilmiş nlamına gelir sinutsal itap'ın gerçekten?



“Anlamına gelir veutsal itap'ı bütün ... dereceye kadar esinlendirilmiş olduğu konusunda
farklı görüşler olduğu haldeutsal kendisinin her kısmındaki her sözcüğün anrı'dan
geldiğini.” (Yeşaya 11:6, 9)

Byers

Bob Tişel, ph.d.

Esinlendirilmiş ettiklerinde stanrı'nın yazılarerw

Yazdıkları her şeyin!

Byers Bob Tiýel, ph.d.

Hsuettiğine ©2016/2017/2018/2019/2022 konusundaki bu görüşten. Kavramlar 1.5. sözcüklerin kendilerine uzandığı ve esinin *Kısımlarını bütün konularını kapsadığı* sadece bazı kısımlarının esinlendirilmiş. 1036 Đai l  W. Grand, B i bi n Grover, California, 93433, U.S.A. ISBN: 978-1-940482-09-5.

Niy  b ş riyy t probleml rini h ll ed  bilmir?

Mukaddes  azgylarda İsan n wagyz eden ilkinji we so nky s zleri n me   in erbetni n dip a an edendigini bil yrmi ? esinlendirilmiş ettiklerinde stanrı'nın yazılarerw?

Bạn có biết Nước Đức Chúa Trời là trọng tâm của các sứ đồ và những người đầu tiên theo sau họ không?

Allahın Padşahlığı İsanın ş xiyy tidirmi? Allahın İsanın Padşahlığı indi i imizd ki h yatını yaşıyırmı? Allahın Padşahlığı g l c k h qiqi padşahlığın bir n v d rm ? M q dd s Kitabın  yr tdikl rin  inanacaqsınız?

Patyşalyk n me? Huda  n Patyşalygy n me? Mukaddes  azgylar n me  wred r? I asyrdaky hristian buthanasyndan n me  wren  rdiler?

Bạn có nhận ra rằng sự kết thúc không thể đến cho đến khi Nước Đức Chúa Trời được rao giảng cho thế giới như một nhân chứng?

Qapaqdaki fotoşakilda Burdine  ap we Grafika t rafından hazırlanmış canavarın yanında uzanan Quzu g st rilir. Arxa  rt k ş kli, 2013-c  ild  Dr. Bob Thiel t rafından Q dsd ki orijinal Tanrı Kils si binasının bir hiss sidir.

KAVRAMLARIN

1. Esin konusundaki bu görüşler kendisi içinyaptığı iddialara?
2. Esinlemesidir ve öğretmek azarlamak yola doğruluk konusunda?
3. Ayet bize hepsini esinlendirdiği ve bunların bizim yararlı olduğunu?
4. Dinle ilgili olan değil içinde yeralanher bir sözcüktür tarafından?
5. Doktrin belirleme konusunda yetkilidir ve insanlara nasıl doğru
6. Tarafından esinlendirilmiş olmayı iddia etmekle kalmaz bizi değiştirip...
7. Yapma konusunda doğaüstü

Olduğunu da iddia eder

1. Esin konusundaki bu görüşlər kendisi içinyaptığı iddialara?

Dünya bir çox problemlərlə üzləşir.

Çox adam acdır. Çox insan zülmə məruz qalır. Bir çox insan yoxsulluqla üzləşir. Bir çox dövlətlərin ciddi borcları var. Uşaqlar, o cümlədən doğulmamış uşaqlar zorakılıqla üzləşirlər. Dərmana davamlı xəstəliklər bir çox həkimləri narahat edir. Böyük sənaye şəhərlərində hava sağlam olmaq üçün çox çirklidir. Müxtəlif siyasətçilər müharibə ilə hədələyirlər. Terror aktları davam edir.

Dünya liderləri bəşəriyyətin üzləşdiyi problemləri həll edə bilərmə?

Çoxları belə düşünür.

Yeni Universal Gündəlik

25 sentyabr 2015-ci ildə Vatikanın Papası Fransiskin əsas çıxışından sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) 193 ölkəsi bəzən *Yeni Universal Agendda adlandırılan "17 Dayanıqlı İnkişaf Məqsədi"ni həyata keçirmək üçün səs verdi* . BMT-nin 17 məqsədi bunlardır:

Məqsəd 1. Hər yerdə bütün formalarda yoxsulluğun aradan qaldırılması

Məqsəd 2. Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və yaxşılaşdırılmış qidalanmaya nail olmaq və davamlı kənd təsərrüfatını təşviq etmək

Məqsəd 3. Bütün yaşlarda sağlam həyatı təmin etmək və rifahı təşviq etmək

Məqsəd 4. İnklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və hamı üçün ömürboyu təhsil imkanlarını təşviq etmək

Məqsəd 5. Gender bərabərliyinə nail olmaq və bütün qadın və qızları gücləndirmək

Məqsəd 6. Hamı üçün su və kanalizasiyanın mövcudluğunu və davamlı idarə olunmasını təmin etmək

Məqsəd 7. Hamı üçün əlverişli, etibarlı, davamlı və müasir enerjiyə çıxışı təmin etmək

Məqsəd 8. Davamlı, əhatəli və davamlı iqtisadi artımı, tam və məhsuldar məşğulluğu və hamı üçün layiqli işi təşviq etmək

Məqsəd 9. Dayanıqlı infrastruktur qurmaq, inklüziv və davamlı sənayeləşməni təşviq etmək və innovasiyaları gücləndirmək

Məqsəd 10. Ölkə daxilində və ölkələr arasında bərabərsizliyi azaltmaq

Məqsəd 11. Şəhərləri və yaşayış məntəqələrini əhatəli, təhlükəsiz, davamlı və davamlı etmək

Məqsəd 12. Davamlı istehlak və istehsal modellərini təmin etmək

Məqsəd 13. İqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə üçün təcili tədbirlər görmək

Məqsəd 14. Davamlı inkişaf üçün okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və davamlı şəkildə istifadə etmək

Məqsəd 15. Yerüstü ekosistemlərin davamlı istifadəsini qorumaq, bərpa etmək və təşviq etmək, meşələri davamlı şəkildə idarə etmək, səhralaşma ilə mübarizə aparmaq, torpaqların degradasiyasını dayandırmaq və bərpa etmək və biomüxtəlifliyin itkisini dayandırmaq

Məqsəd 16. Davamlı inkişaf üçün dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının ədalətə çıxışını təmin etmək və bütün səviyyələrdə effektiv, hesabətli və inklüziv institutlar qurmaq

Məqsəd 17. Davamlı inkişaf üçün icra vasitələrini gücləndirmək və global tərəfdaşlığı canlandırmaq

Davamlı inkişaf üçün 2030 Gündəliyi də adlanır . O, tənzimləmə, təhsil, beynəlxalq və dinlərarası əməkdaşlıq vasitəsilə bəşəriyyətin üzləşdiyi problemləri həll etmək məqsədi daşıyır. Məqsədlərinin çoxu yaxşı olsa da, bəzi üsul və məqsədləri pisdır (müq. Yaradılış 3:5). Bu gündəm də Papa Fransisk *Laudato Si ensiklikası* ilə uyğun gəlir .

“ Yeni Universal Gündəm”i “Yeni Katolik Gündəliyi” adlandırmaq olar, çünki “katolik” sözü “ümumdünya” deməkdir. Papa Fransisk övladlığa götürməyə çağırır

Yeni *Universal Gündəmin* " ümidinin mühüm əlaməti".

BMT razılaşmasının davamı olaraq, 2015-ci ilin dekabrında Parisdə (rəsmi adı *ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 21 - ci Konfransı*) görüş keçirildi . Papa Fransisk də bu beynəlxalq razılaşmanı yüksək qiymətləndirdi və xalqlara “gələcək yolu diqqətlə izləməyi və getdikcə artan həmrəylik hissi ilə” tövsiyə etdi.

Dünyadakı demək olar ki, bütün millətlər xüsusi ekoloji məqsədləri və maliyyə öhdəlikləri olan Paris razılaşmalarını qəbul etdilər. (Daha sonra ABŞ prezidenti Barak Obama 2016-cı ildə ABŞ-ın buna öhdəlik götürməsi üçün sənəd imzaladı, lakin 2017-ci ildə ABŞ prezidenti Donald Tramp bəyan etdi ki, Birləşmiş Ştatlar Paris razılaşmalarını qəbul etməyəcək. Bu, beynəlxalq qəzəb doğurdu və ABŞ-ın təcrid olunmasına kömək etdi. Avropadan və dünyanın bir çox başqa yerlərindən.) Papa Fransisk daha sonra bəyan etdi ki, bəşəriyyət iqlimlə bağlı dəyişiklikləri etməsə, “aşağı gedəcək”.

Həç kim çirkli hava ilə nəfəs almaq, ac qalmaq, yoxsul olmaq, təhlükə altında olmaq və s. istəmədiyi halda, insan cəhdləri Birləşmiş Millətlər Təşkilatının 2030-cu il gündəliyinin və/yaxud Paris razılaşmalarının məqsədləri bəşəriyyətin üzləşdiyi problemləri həll edəcəkmi?

Birləşmiş Millətlər Təşkilatının Rekordları

Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya Müharibəsindən sonra növbəti belə münaqişənin qarşısını almaq və dünyada sülhün bərqərar olmasına çalışmaq məqsədilə 24 oktyabr 1945-ci ildə yaradılmış və yaradılmışdır. Yarandığı vaxt BMT-nin 51 üzvü var idi; indi 193 var.

Birləşmiş Millətlər Təşkilatı yaranandan bəri dünyada yüzlərlə, hətta minlərlə münaqişələr olub, lakin bizdə hələ üçüncü Dünya Müharibəsi kimi təsvir edilə biləcək bir şey olmayıb.

, Papa Fransisk və bir çox digər dini liderlərin təşviq etməyə çalışdığı dinlərarası və ekumenik gündəm növü ilə birlikdə sülh və firavanlıq gətirəcək.

Bununla belə, Birləşmiş Millətlər Təşkilatının bunu etmək üçün əldə etdiyi təcrübə yaxşı deyil. Birləşmiş Millətlər Təşkilatının yaranmasından bəri çoxsaylı silahlı münaqişələrə əlavə olaraq, çox milyonlarla insan ac, qaçqın və/və ya çıxılmaz dərəcədə yoxsuldur.

Minilliyin İnkişaf Məqsədlərini həyata keçirməyi qarşıya qoymuşdu . Onun səkkiz “inkişaf məqsədi” var idi, lakin bu, hətta BMT-nin özünə görə də müvəffəq olmadı. Belə ki, 2015-ci ildə onun “17 Dayanıqlı İnkişaf Məqsədi” qəbul edilib. Bəziləri optimistdir. Bəziləri bunu utopik fantaziya hesab edir.

Utopiyaya gəldikdə, 2016-cı il mayın 6-da Papa Fransisk kilsəsinin bu qitənin əldə edilməsinə kömək edə biləcəyi humanist Avropa utopiyasını xəyal etdiyini söylədi. Bununla belə, Papanın yuxusu kabusə çevriləcək (müq. Vəhy 18).

Bəzi əməkdaşlıq və uğur ola bilər, amma...

Merriam Webster lüğətində deyilir ki, utopiya “hökumətin, qanunların və sosial şəraitin mükəmməl olduğu xəyali yerdir”. Müqəddəs Kitab öyrədir ki, bəşəriyyət öz problemlərini təkbaşına həll edə bilməz:

²³ Ya Rəbb, bilirəm ki, insanın yolu öz özündə deyil. Öz addımlarını istiqamətləndirmək yeriyən insanda deyil. (Yeremya 10:23, başqa cür göstərilmədiyi təqdirdə NKJV boyu)

Müqəddəs Kitab beynəlxalq əməkdaşlığın uğursuz olacağını öyrədir:

¹⁶ Onların yolunda məhv və səfalət var; ¹⁷ Onlar sülh yolunu bilmirlər. ¹⁸ Onların gözləri qarşısında Allah qorxusu yoxdur. (Romalılara 3:16-18)

Bununla belə, bir çox insanlar utopik bir cəmiyyətə baxışları üzərində işləyir və hətta bəzən dini də cəlb etməyə çalışırlar. Lakin demək olar ki, heç kim tək həqiqi Allahın yollarını izləmək istəmir. Bu o deyil ki, Birləşmiş Millətlər Təşkilatının və ya Vatikanın hər hansı məqsədlərinə doğru irəliləyiş olmayacaq. Bəzi (və məqsədlərin çoxu yaxşıdır), eləcə də bəzi uğursuzluqlar olacaq.

Əslində və çox güman ki, kütləvi qarşıdurmadan sonra bir növ beynəlxalq sülh sazişi razılaşdırılacaq və təsdiqlənəcək (Daniel 9:27). Belə olduqda, çoxları bəşəriyyətin daha dinc və utopik bir cəmiyyət yaradacağına yalandan inanacaqlar.

Çoxları bu cür beynəlxalq “utopik tərəqqi” (müq. Yezekeel 13:10), eləcə də müxtəlif əlamətlər və möcüzələr (2 Salonikililərə 2:9-12) tərəfindən qəbul ediləcək. Lakin Müqəddəs Kitabda deyilir ki, liderlərin iddia etsələr də, belə sülh uzun sürməyəcək (Daniel 9:27; 11:31-44) (1 Salonikililərə 5:3; Yeşaya 59:8).

İsadan başqa (müq. Yəhya 15:5; Matta 24:21-22) bəşəriyyətin bu “indiki pis dövrdə” utopiya gətirə biləcəyi fikri yalançı Müjdədir (Qalatiyalılara 1:3-10).

Əgər təkə bəşəriyyət həqiqətən utopiya yaratmağa qadir deyilsə, hər hansı bir utopiya mümkündürmü?

Bəli.

Allahın Padşahlığı bu planeti, daha sonra isə bütün əbədiyyəti fantastik dərəcədə yaxşılaşdıracaq.

2. Esinlemesidir və öğretmək azarlamak yola doğruluk konusunda?

Müqəddəs Kitab öyrədir ki, Allahın Padşahlığı adlanan utopik cəmiyyət insan hökumətlərini əvəz edəcək (Daniel 2:44; Vəhy 11:15; 19:1-21).

İsa ictimai xidmətinə başlayanda Allahın Padşahlığı haqqında **Müjdəni təbliğ etməklə başladı** . Markın söylədiyi budur:

¹⁴ Yəhya zindana salındıqdan sonra İsa Qalileyaya gəldi və Allahın Padşahlığı haqqında Müjdəni təbliğ etdi ¹⁵ və dedi: «Vaxt yetişdi, Allahın Padşahlığı yaxınlaşdı. Tövbə edin və Müjdəyə inanın» (Mark 1:14-15).

Müjdə termini *euangelion* kimi transliterasiya edilmiş yunan sözündəndir və “yaxşı xəbər” və ya “xoş xəbər” deməkdir. Əhdi-Cədidə Allahın səltənəti ilə əlaqəli ingiliscə “krallıq” sözü NKJV-də təxminən 149 dəfə və *Douay Rheims İncilində 151 dəfə xatırlanır* . Bu , krallığın hökmranlığını və ya səltənətini ifadə edən *basileia* kimi transliterasiya edilmiş yunan sözündəndir .

İnsan padşahlıqlarının, eləcə də Allahın Padşahlığının bir padşahı var (Vəhy 17:14), onlar coğrafi ərazini əhatə edir (Vəhy 11:15), qaydaları var (Yeşaya 2:3-4; 30:9) və mövzular (Luka 13:29).

Mattanın qeyd etdiyi İsanın ilk ictimai təlimi budur:

²³ İsa bütün Qalileyanı gəzərək onların sinaqoqlarında dərs deyir və Padşahlıq Müjdəsini təbliğ edirdi (Matta 4:23).

Metyu da qeyd edir:

³⁵ Sonra İsa bütün şəhərləri və kəndləri gəzərək onların sinaqoqlarında təlim öyrədir və Padşahlıq Müjdəsini təbliğ edirdi (Matta 9:35).

Əhdi-Cədid İsanın əbədi padşahlıq edəcəyini göstərir:

³³ O, Yaqub nəsli üzərində əbədi padşahlıq edəcək və Onun padşahlığının sonu olmayacaq (Luka 1:33).

Luka qeyd edir ki, İsanın göndərilməsinin məqsədi Allahın Padşahlığını təbliğ etmək idi. İsanın nə öyrətdiyinə diqqət yetirin:

⁴³ İsa onlara dedi: «Mən Allahın Padşahlığını başqa şəhərlərə də təbliğ etməliyəm, çünki mən bu məqsədlə göndərilmişəm» (Luka 4:43).

Siz heç eşitmisinizmi ki, təbliğ olunur? İsanın göndərilməsində məqsədinin Allahın Padşahlığını təbliğ etmək olduğunu heç başa düşdünüzmü?

Luka İsanın gedib Allahın Padşahlığını təbliğ etdiyini *də qeyd edir*:

¹⁰ Həvarilər qayıdıb bütün etdiklərini Ona danışdılar. Sonra İsa onları götürdü və Beyt-Sayda adlanan şəhərin boş yerə getdi. ¹¹ Amma camaat bunu biləndə Onun ardınca getdi. O, onları qəbul etdi və onlara Allahın Padşahlığı haqqında danışdı (Luka 9:10-11).

İsa öyrədirdi ki, Allahın Padşahlığı Onun ardınca gedənlər üçün əsas prioritet olmalıdır:

³³ Ancaq əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın (Matta 6:33).

³¹ Amma Allahın Padşahlığını axtarın və bütün bunlar sizə əlavə olunacaq. ³² Qorxma, ey balaca sürü, çünki Atanız sizə Padşahlığı verməkdən məmnundur (Luka 12:31-32).

Xristianlar ilk növbədə Allahın Padşahlığını axtarmalıdılar. Onlar bunu Məsihin onlara yaşatmaq istədiyi kimi yaşayaraq və Onun qayıdışını və Padşahlığını səbirsizliklə gözləyərək bunu ən başlıca prioritet hesab etməklə edirlər. Bununla belə, Məsihi qəbul edənlərin çoxu nəinki ilk

növbədə Allahın Padşahlığını axtarmır, hətta onun nə olduğunu bilmirlər. Çoxları da yanlış olaraq inanırlar ki, dünyəvi siyasətlə məşğul olmaq Allahın xristianlardan gözlədiyi şeydir. Allahın Padşahlığını dərk etməməklə, başa düşmərlər

yaşayın və ya bəşəriyyətin niyə bu qədər qüsurlu olduğunu anlayın.

Həmçinin diqqət yetirin ki, padşahlıq kiçik sürüyə veriləcək (müq. Romalılara 11:5). Əsl kiçik sürünün bir hissəsi olmağa hazır olmaq üçün təvazökarlıq tələb olunur.

Allahın Padşahlığı yer üzündə hələ qurulmayıb

İsa öyrətdi ki, Onun davamçıları Padşahlığın gəlməsi üçün dua etməlidirlər, ona görə də onlar artıq ona sahib deyillər:

⁹ Səməvi Atamız, adın müqəddəs tutulsun . 10 Sənin padşahlığın gəlsin. Sənin iradənin yerinə yetiriləcək (Matta 6:9-10).

İsa şagirdlərini Allahın Padşahlığını təbliğ etmək üçün göndərdi:

¹ Sonra O, on iki şagirdini çağıraraq bütün cinlər üzərində və xəstəlikləri sağaltmaq üçün onlara güc və səlahiyyət verdi. ² O, onları Allahın Padşahlığını təbliğ etmək üçün göndərdi (Luka 9:1-2).

İsa öyrətdi ki, tək-cə Onun hüzuru padşahlıq deyil, çünki o zaman padşahlıq yer üzündə qurulmamışdı, buna görə də O, öz adı ilə cinləri qovmadığını etdi:

²⁸ Əgər mən cinləri Allahın Ruhu ilə qovmuşamsa, şübhəsiz ki, Allahın Padşahlığı sizin üzərinizə gəlmişdir (Matta 12:28).

Həqiqi səltənət gələcəkdir - Markın göstərdiyi kimi indi də burada deyil:

⁴⁷ Əgər gözüün səni günaha sövq edirsə, onu çıxar. Allahın Padşahlığına iki gözünlə atılmaqdan daha yaxşıdır... (Mark 9:47).

²³ İsa ətrafa baxıb şagirdlərinə dedi: «Sərvəti olanların Allahın Padşahlığına girməsi necə də çətindir!» ²⁴ Şagirdlər Onun sözlərinə heyran etdilər. İsa yenə cavab verdi və onlara dedi: «Uşaqlar, sərvətə güvənənlərin Allahın Padşahlığına girməsi necə də çətindir! ²⁵ Dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır» (Mark 10:23-25).

²⁵ Sizə doğrusunu deyirəm: Allahın Padşahlığında təzəsini içəcəyim günə qədər üzümün meyvəsindən daha içməyəcəyəm» (Mark 14:25).

⁴³ Arimateyalı Yusif, Şuranın görkəmli üzvü, özü də Allahın Padşahlığını gözləyən, gəlib cəsarətlə gəlmişdi... (Mark 15:43).

İsa öyrətdi ki, padşahlıq indi bu dünyanın bir hissəsi deyil:

³⁶ İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, qullarım döyüşərdi ki, Mən Yəhudilərə təslim olmayacağam. amma indi Mənim Padşahlığım buradan deyil» (Yəhya 18:36).

İsa padşahlığın Padşah kimi qayıtdıqdan sonra gələcəyini öyrətdi:

³¹ Bəşər Oğlu və bütün müqəddəs mələkləri Onun izzəti ilə gələndə O , izzət taxtında oturacaq. ³² Bütün millətlər Onun hüsuruna toplanacaq və çobanın qoyunlarını keçilərdən ayırdığı kimi, O, onları bir-birindən ayıracaq. ³³ O, qoyunları sağına, keçiləri isə soluna qoyacaq. ³⁴ O zaman Padşah sağ tərəfindəkilərə deyəcək: "Ey Atamın xeyir-duaları, gəlin, dünya yaranandan sizin üçün hazırlanmış Padşahlığı miras alın (Matta 25:31-34).

Allahın Padşahlığı burada olmadığı üçün biz real utopiyanı o qurulana qədər görməyəcəyik. Çoxları Allahın Padşahlığını dərk etmədikləri üçün Onun məhəbbətli hökumətinin necə işlədiyini başa düşmürlər.

Allahın Padşahlığı “millətlərin tamlığı daxil olana qədər” gəlməyəcək (Rom. 11:25) və bu hələ baş verməyib.

İsa padşahlığın necə olduğunu söylədi?

İsa Allahın Padşahlığının necə olduğuna dair bəzi izahat verdi:

²⁶ O dedi: «Allahın Padşahlığı elədir ki, insan yerə toxum səpməlidir, ²⁷ gecə yatıb gündüz qalxmalı, toxum cücərməli və böyüməlidir, özü də bilmir. ²⁸ Çünki yer öz-özünə məhsul verir: əvvəlcə lələk, sonra baş, sonra başda tam taxıl. ²⁹ Taxıl yetişəndə dərhal ora qoyur, çünki biçin gəlib» (Mark 4:26-29).

¹⁸ O dedi: «Allahın Padşahlığı necədir? Və bunu nə ilə müqayisə edirəm? ¹⁹ O, bir adamın götürüb bağçasına qoyduğu xardal toxumuna bənzəyir. böyüyüb böyük ağac oldu və göy quşları onun budaqlarında yuva qurdu». ²⁰ O yenə dedi: «Allahın Padşahlığını nəyə bənzədəcəyəm? ²¹ Bu, bir qadının götürüb üç ölçü xörəyin içinə gizlətdiyi maya kimidir» (Luka 13:18-21).

Bu məsəllər göstərir ki, əvvəlcə Allahın Padşahlığı kifayət qədər kiçik olsa da, böyük olacaq.

Luka da qeyd etdi:

²⁹ Onlar şərqdən və qərbdən, şimaldan və cənubdan gələcək və Allahın Padşahlığında oturacaqlar (Luka 13:29).

Beləliklə, Allahın Padşahlığında dünyanın hər yerindən insanlar olacaq. Bu, israili əcdadlara və ya müəyyən etnik qruplara malik olanlarla məhdudlaşmayacaq. Hər tərəfdən insanlar bu səltənətdə oturacaqlar.

Luka 17 və Padşahlıq

Luka 17:20-21 bəzilərini çaşdırır. Ancaq buna keçməzdən əvvəl, insanların həqiqətən Allahın Padşahlığında yemək yeyəcəklərinə diqqət yetirin:

¹⁵ «Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır!» (Luka 14:15).

İnsanlar (gələcəkdə) Allahın Padşahlığında yemək yeyəcəkləri üçün Luka 17:21-də əksini göstərən səhv tərcümələrə/anlaşılmazlıqlara baxmayaraq, bu, sadəcə olaraq onların ürəklərində saxlanılan bir şey deyil.

Luka 17:20-21-in Moffatt tərcüməsi bəzilərinə başa düşməyə kömək edə bilər:

²⁰ Fariseylər Allahın Padşahlığının nə vaxt gələcəyini soruşduqda İsa onlara belə cavab verdi: «Allahın Padşahlığı gözlədiyiniz kimi gəlməyəcək. ²¹ Heç kim “buradadır” və ya “buradadır” deməyəcək, çünki Allahın Padşahlığı indi sizin aranızdadır». (Luka 17:20-21, Moffatt; həmçinin NASB və ESV tərcümələrinə baxın)

Diqqət yetirin ki, İsa dinindən dönməyən, cismani və ikiüzlü fariseylərlə danışdı. İsa onlara “cavab verdi”, — İsaya sualı verən fariseylər idi. Onlar Onu tanımaqdan imtina etdilər.

Onlar KİLSƏDƏ idimi? Yox!

İsa həmçinin tezliklə təşkil olunacaq kilsə haqqında da danışmırdı. O, ağıl və ya ürəkdəki hisslərdən danışmırdı.

İsa Öz Hökmdarlığından danışdı! Fariseylər Ondan kilsə haqqında soruşmadılar. Onlar tezliklə açılacaq hər hansı Əhdi-Cədid kilsəsi haqqında heç nə bilmirdilər. Onlar gözəl əhval-ruhiyyə haqqında soruşmurlar.

Əgər kimsə Allahın Padşahlığının KİLSƏ olduğunu düşünürsə - və Allahın Padşahlığı fariseylərin "daxili" idi - KİLSƏ fariseylərin içində idimi? Aydındır ki, yox!

Belə bir nəticə olduqca gülüncdür, elə deyilmi? Bəzi protestant tərcümələri Luka 17:21-in bir hissəsini "Allahın Padşahlığı "İçinizdədir" (NKJV/KJV) kimi tərcümə etsə də, hətta Katolik *Yeni Yerusəlim İncilində* bunu "Allahın Padşahlığı sizin aranızdadır" kimi düzgün tərcümə edir.

İsa fariseylərin arasında olan biri idi. İndi fariseylər Allahın Padşahlığını səbirsizliklə gözlədiklərini düşünürdülər. Amma onlar bunu səhv başa düşdülər. İsa izah etdi ki, bu, yalnız yəhudilər üçün yerli və ya məhdud Padşahlıq olmayacaq, çünki onların düşündükləri kimi (nə də bəzilərinin indi inandığı kimi kilsə). Allahın Padşahlığı insanların işarə edə və ya görə bildiyi və "Budur, burada" deyə biləcəyi bir çox insan və görünən səltənətlərdən biri olmayacaqdı; və ya "orada Krallıqdır".

İsa Pilata açıq şəkildə dediyi kimi, bu Padşahlığın Padşahı olmaq üçün doğuldu (Yəhya 18:36-37). Anlayın ki, Müqəddəs Kitabda "padşah" və "padşahlıq" ifadələri bir-birini əvəz edir (məsələn, Daniel 7:17-18,23) . Gələcək Allahın Padşahlığının Padşahı həm orada, həm də fariseylərin yanında dayanırdı. Lakin onlar Onu öz padşahları kimi tanımaq istəmədilər (Yəhya 19:21). O, qayıdanda dünya Onu rədd edəcək (Vəhy 19:19).

İsa Lukanın 17-ci kitabının aşağıdakı ayələrində Allahın Padşahlığının BÜTÜN YER ÜZÜNÜ idarə edəcəyi zaman İkinci gəlişini təsvir etməyə davam etdi (bu fəsildə ardıcılıq üçün Moffatla davam edərək):

²² O, şagirdlərinə dedi: «Elə günlər gələcək ki, siz Bəşər Oğlunun bir gününə belə həsrət qalacaqsınız. ²³ Adamlar deyəcəklər: "Bax, o budur!" "Bax, oradadır!" amma çölə çıxmayın və onların arxasınca qaçmayın, ²⁴ çünki göyün bir tərəfindən digər tərəfinə çaxan şimşək kimi , Bəşər Oğlu da öz günündə olacaq. ²⁵ Lakin o, əvvəlcə böyük əzablara dözməli və indiki nəsil tərəfindən rədd edilməlidir. (Luka 17:22-25, Moffatt)

İsa , Matta 24:27-31 ayələrində olduğu kimi, ildırım çaxmasına istinad edərək, bütün dünyanı Hökmdar etmək üçün ikinci gəlişini təsvir etdi. İsa demir ki, O qayıdanda xalqı Onu görə bilməyəcək.

İnsanlar Onu Padşahları kimi tanımayacaqlar (Vəhy 11:15) və Ona qarşı vuruşacaqlar (Vəhy 19:19)! Çoxları İsanın Dəccalı təmsil etdiyini düşünəcək. İsa Allahın Padşahlığının həmin fariseylərin içində olduğunu demirdi, başqa yerdə onlara dedi ki, ikiüzlülüklərinə görə Padşahlıqda olmayacaqlar (Matta 23:13-14). Həmçinin İsa Kilsə Padşahlıq olacağını demədi.

Allahın Padşahlığı insanların bir gün daxil ola biləcəkləri bir şeydir - ədalətliyənin dirilməsi zamanı olduğu kimi! Bununla belə, hətta İbrahim və digər patriarxlar hələ orada deyillər (müq. İbraniyə 11:13-40).

Şagirdlər o zaman Allahın Padşahlığının şəxsən onların daxilində olmadığını və Luka 17:21-dən sonra gələn aşağıdakı kimi görünməli olduğunu bilirdilər:

¹¹ Bunları eşidən kimi İsa başqa bir məsəl danışdı, çünki O, Yerusəlimin yaxınlığında idi və Allahın Padşahlığının dərhal görünəcəyini düşünürdülər (Luka 19:11).

Krallığın gələcəyi aydın idi

Padşahlığın yaxın olduğunu necə deyə bilərsiniz? Bu sualın bir hissəsi olaraq İsa peyğəmbərlik hadisələrini sadaladı (Luka 21:8-28) və sonra öyrətdi:

²⁹ Əncir ağacına və bütün ağaclara baxın. ³⁰ Onlar artıq tumurcuqlananda, görürsən və bilirsen ki, indi yay yaxınlaşıb. ³¹ Beləliklə, siz də **bunların baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxındır** (Luka 21:29-31).

İsa istəyirdi ki, xalqı Padşahlığın nə vaxt gələcəyini bilmək üçün peyğəmbərlik hadisələrini izləsin. İsa başqa yerdə xalqına peyğəmbərlik

hadisələrini izləməyi və onlara diqqət yetirməyi söylədi (Luka 21:36; Mark 13:33-37). İsanın sözlərinə baxmayaraq, bir çoxları peyğəmbərliklə əlaqəli dünya hadisələrini seyr etməyə endirim edirlər.

Luka 22 və 23-də İsa bir daha öyrətdi ki, Allahın Padşahlığı gələcəkdə yerinə yetiriləcək bir şeydir:

¹⁵ Əzab çəkməmişdən əvvəl bu Pasxa bayramını sizinlə yemək çox həvəslə arzulayıram. ¹⁶ Çünki sizə deyirəm ki, Allahın Padşahlığında yerinə yetənə qədər ondan daha yeməyəcəyəm». ¹⁷ Sonra kasanı götürüb şükür etdi və dedi: «Bunu götür və aranızda bölüşdürün. ¹⁸ Çünki sizə deyirəm: Allahın Padşahlığı gələnə qədər üzümün meyvəsindən içməyəcəyəm» (Luka 22:15-18).

³⁹ Onunla birlikdə çarmıxa çəkilən zalımlardan biri ona küfr edirdi və dedi: «Əgər Sən Məsihsənsə, özünü xilas et, bizi də xilas et». ⁴⁰ Yoldaşı onu danladı və ona dedi: «Allahdan belə qorxmursan? Çünki siz də onunla birlikdə məhkumsunuz. ⁴¹ Biz haqlı olaraq belə edirik, çünki layiqik, çünki etdiyimiz işin əvəzini alırıq, lakin bu adam heç bir pislilik etməyib». ⁴² O, İsaya dedi : « Ağam , Padşahlığına gələndə məni xatırla». ⁴³ Amma İsa ona dedi: «Amin, sənə deyirəm ki, bu gün mənimlə birlikdə Cənnətdə olacaqsan». (Luka 23:39-43, Aramey dilində sadə ingiliscə)

göstərdiyi kimi, Allahın Padşahlığı İsa öldürülən kimi gəlmədi :

⁴³ Arimateyalı Yusif, Şuranın görkəmli üzvü, özü də Allahın Padşahlığını gözləyən, gəlib cəsarətlə gəlmişdi... (Mark 15:43).

⁵¹ O, Yəhudilərin şəhəri olan Arimateyadan idi və özü də Allahın Padşahlığını gözləyirdi (Luka 23:51).

qeyd etdiyi kimi, dirilmədən sonra (1 Korinfilərə 15:50-55) xristianlar Allahın Padşahlığına daxil olmaq üçün yenidən doğulacaqlar:

³ İsa ona cavab verib dedi: «Doğrusunu, sənə doğrusunu deyirəm, əgər kimsə yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz».

⁴ Nikodim Ona dedi: «İnsan qocalanda necə doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» ⁵ İsa cavab verdi: “Sizə doğrusunu deyirəm, əgər kimsə sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına girə bilməz (Yəhya 3:3-5).

Yalnız Allahın xalqı Allahın son minillikdən sonrakı Padşahlığını görəcək.

İndi lütfən, İsanın dirildikdən sonra Allahın Padşahlığı haqqında yenidən öyrətdiyini anlayın:

³ O, əziyyət çəkdikdən sonra qırx gün ərzində onlar tərəfindən görünən və Allahın Padşahlığına aid olan şeylərdən danışan çoxlu qüsurusuz dəlillərlə Özünü sağ göstərdi (Həvarilərin işləri 1:3).

İsanın dediyi ilk və son xütbələr Allahın Padşahlığı haqqında idi! İsa bu Padşahlıq haqqında öyrətmək üçün elçi kimi gəldi.

İsa həmçinin həvari Yəhyaya Allahın yer üzündə olacaq minillik Padşahlığı haqqında yazmağı tapşırırdı. Onun Yəhyaya nə yazmasına diqqət yetirin:

⁴ İsaya şəhadət etdiklərinə və Allahın sözünə görə başları kəsilənlərin, heyvana və onun surətinə səcdə etməyən, alınlarında və əllərində Onun izini almayanların canlarını gördüm. Onlar min il yaşayıb Məsihlə birlikdə padşahlıq etdilər (Vəhy 20:4).

Erkən məsihçilər Allahın minillik Padşahlığının yer üzündə olacağını və Müqəddəs Kitabın öyrətdiyi kimi dünyanın hökumətlərini əvəzləyəcəyini öyrədirdilər (müq. Vəhy 5:10, 11:15).

niyə çoxu bu barədə çox eşitməmişiniz?

Qismən İsa bunu sirr adlandırıdığı üçün:

¹¹ İsa onlara dedi: «Allahın Padşahlığının sirrini bilmək sizə verilmişdir. ancaq kənarda olanlar üçün hər şey məsələrlə gəlir (Mark 4:11).

Bu gün də Allahın həqiqi Padşahlığı Allahın planının çox hissəsi kimi çoxları üçün sirrdir (həmçinin www.ccog.org saytında onlayn olaraq pulsuz kitabımıza baxın : [ALLAHIN PLANININ SİRRİ Allah nə üçün hər şeyi yaratdı? Allah sizi niyə yaratdı? ?](#)).

bütün dünyada ŞAHİD kimi təbliğ edildikdən SONRA (tezliklə) sonun (zaman) gələcəyini söylədi :

¹⁴ Padşahlığın bu Müjdəsi bütün millətlərə şahadət olaraq bütün dünyada təbliğ ediləcək və son o zaman gələcək (Matta 24:14) .

Allahın Padşahlığı haqqında Müjdəni təbliğ etmək vacibdir və bu son zamanlarda həyata keçirilməlidir. Bu, siyasi liderlərin öyrətdiklərinə baxmayaraq, bəşəriyyətin xəstəliklərinə əsl ümid bəxş etdiyi üçün “yaxşı mesajdır”.

Əgər İsanın sözlərini nəzərə alsanız, aydın olmalıdır ki, həqiqi xristian kilsəsi indi səltənət haqqındakı Müjdəni elan etməlidir. Kilsənin əsas prioriteti bu olmalıdır. Və bunu düzgün etmək üçün bir çox dildən istifadə edilməlidir. *Davam edən* Allahın Kilsəsi bunu etməyə çalışır. Məhz buna görə də bu kitabça bir çox dillərə tərcümə edilmişdir.

İsa öyrətdi ki, çoxu Onun yolunu QƏBUL ETMƏYƏCƏK:

¹³ Dar darvazadan girin; Çünki məhvə aparan qapı genişdir, yol genişdir və oradan girənlər çoxdur. ¹⁴ Çünki həyata aparan qapı dar, yol çətin və onu tapanlar azdır. (Matta 7:13-14)

Allahın Padşahlığının Müjdəsi həyata aparır!

Qeyd etmək maraqlı ola bilər ki, özünü məsihçi hesab edənlərin əksəriyyəti Məsihin diqqətinin Allahın Padşahlığı haqqında Müjdəni təbliğ

etmək fikrinə laqeyd görünsələr də, dünyəvi ilahiyyatçılar və tarixçilər çox vaxt başa düşürlər ki, bu, əslində Müqəddəs Kitabın öyrədir.

Bununla belə, İsa Özü şagirdlərindən Allahın Padşahlığı haqqında Müjdəni öyrətmələrini gözləyirdi (Luka 9: 2,60). Gələcək padşahlıq Allahın qanunlarına əsaslanacağı üçün o, sülh və firavanlıq gətirəcək və bu dövrdə həmin qanunlara əməl etmək həqiqi sülhə gətirib çıxarır (Məzmur 119:165; Efeslilərə 2:15).

Krallığın bu xoş xəbəri Əhdi-Ətiq kitablarında məlum idi.

3. Ayet bize hepsini esinlendirdiği və bunların bizim yararlı olduğunu?

İsanın qeydə alınmış ilk və sonuncu xütbəsi Allahın Padşahlığı haqqında Müjdəni təbliğ etməkdən ibarət idi (Mark 1:14-15; Həvarilərin işləri 1:3).

Allahın Padşahlığı elə bir şeydir ki, İsanın dövründəki yəhudilər bu barədə öz kitablarında qeyd olunduğu kimi, indi Əhdi-Ətiq adlandırırıq.

Daniel Padşahlıq haqqında öyrətdi

Daniel peyğəmbər yazırdı:

⁴⁰ Dördüncü padşahlıq dəmir kimi güclü olacaq, çünki dəmir parçalanıb hər şeyi sındıracaq. və əzilən dəmir kimi, o padşahlıq da parça-parça olacaq və bütün qalanları əzəcək. ⁴¹ Ayaq və barmaqların bir hissəsini dulusçu gilindən, bir hissəsini də dəmirdən gördünsə, padşahlıq bölünəcək. Dəmirin gücü onda olacaq, necə ki, dəmirin keramika gilinə qarışdığını gördün. ⁴² Ayaqların barmaqlarının bir hissəsi dəmirdən, bir hissəsi gildən olduğu kimi, padşahlıq da qismən möhkəm və qismən kövrək olacaq. ⁴³ Dəmirin keramika gilinə qarışdığını gördün, onlar insan nəslinə qarışacaq. lakin onlar bir-birinə yapışmayacaqlar, necə ki, dəmir gillə qarışmır. ⁴⁴ Bu padşahların dövründə göylərin Allahı heç vaxt məhv edilməyəcək bir padşahlıq quracaq. Padşahlıq başqa xalqlara buraxılmayacaq; parçalanacaq və bütün bu padşahlıqları məhv edəcək və əbədi qalacaq (Daniel 2:40-44).

¹⁸ Amma Haqq-Taalanın müqəddəsləri padşahlığı qəbul edəcək və əbədi olaraq, əbədi olaraq padşahlığa sahib olacaqlar". (Daniel 7:18).

²¹ Mən baxırdım; və eyni buynuz müqəddəslərə qarşı döyüşürdü və onlara qalib gəlirdi, ²² Qədim Günlər gələnə və Haqq-Taalanın müqəddəslərinin lehinə bir hökm çıxarılan qədər və

müqəddəslərin padşahlığa sahib olma vaxtı çatana qədər . (Daniel 7:21-22)

Daniəldən öyrənirik ki, Allahın Padşahlığının bu dünyanın padşahlıqlarını məhv edəcəyi və əbədi qalacağı vaxt gələcək. Biz həmçinin öyrənirik ki, bu səltənəti qəbul etməkdə müqəddəslərin də payı olacaq.

^{ci} əsrdəki dövrümüə aiddir.

Əhdi-Cədidin bəzi hissələrinə diqqət yetirin:

¹² Gördüyünüz on buynuz hələ heç bir padşahlıq almamış on padşahdır, lakin onlar vəhşi heyvanla birlikdə padşah kimi bir saatlıq səlahiyyət alırlar. ¹³ Bunlar bir fikirdədirlər və güclərini və səlahiyyətlərini vəhşi heyvana verəcəklər. ¹⁴ Bunlar Quzu ilə döyüşəcək və Quzu onlara qalib gələcək, çünki O, ağaların Ağası və padşahların Padşahıdır. Onunla birlikdə olanlar çağırılmış, seçilmiş və sadıqdirlər”. (Vəhy 17:12-14)

Beləliklə, biz həm Əhdi-Cədidə, həm də Əhdi-Cədidə on hissədən ibarət son zamanın yer üzündəki səltənətinin olacağı və Allahın onu məhv edib Öz səltənətini quracağı anlayışını görürük.

Yeşaya Padşahlıq haqqında öyrətdi

Allah Yeşaya ilham verdi ki, Allahın Padşahlığının birinci hissəsi, minillik kimi tanınan min illik padşahlıq dövrü haqqında belə yazsın:

¹ Yesseyin sapından Çubuq çıxacaq, Köklərindən bir budaq çıxacaq . ² Rəbbin Ruhu, hikmət və idrak Ruhu, məsləhət və qüdrət Ruhu, bilik və Rəbb qorxusu Ruhu Onun üzərində dayanacaq.

³ Rəbb qorxusundan zövq alır, Gözlərinin gördüyü kimi mühakimə etməz, Qulaqlarının eşitdiyi ilə qərar verməz. ⁴ Amma O, yoxsulları ədalətlə mühakimə edəcək, Ədalətlə qərar verəcək

yer üzünün həlimləri üçün ; Ağzının çubuğu ilə yerə vuracaq, Dodaqlarının nəfəsi ilə pisləri öldürəcək. ⁵ Salehlik Onun belinin kəməri, Sadiqlik belinin kəməri olacaq .

⁶ Qurd da quzu ilə yaşayacaq, Bəbir cavan keçi ilə yatacaq, Dana, cavan şir və kökəlmə bir yerdə yatacaq. Kiçik bir uşaq onlara rəhbərlik edəcək. ⁷ İnek və ayı otlayacaq, Onların balaları bir yerdə uzansın. Aslan da öküz kimi saman yeyəcək. ⁸ Əmizdirən uşaq kobranın yuvasında oynayacaq, Süddən kəsilmiş uşaq əlini gürzə yuvasına qoyacaq. ⁹ Mənim bütün müqəddəs dağımnda nə incitməyəcəklər, nə də məhv etməyəcəklər , Çünki sular dənizi bürüdüüyü kimi yer Rəbbin biliyi ilə dolacaq.

¹⁰ O gün Yesseyin kökü olacaq, O, xalqa bayraq kimi duracaq. Çünki millətlər Onu axtaracaqlar və Onun məskəni əzəmətli olacaq». (Yeşaya 11:1-10)

Bunu Allahın Padşahlığının birinci hissəsi və ya birinci mərhələsi adlandırmagımın səbəbi odur ki, bu, fiziki olacaq (müqəddəs şəhər, Yeni Yerusəlim göydən enən vaxtdan əvvəl, Vəhy 21) və min il davam edəcək. Yeşaya davam edərkən bu mərhələnin fiziki tərəfini təsdiqlədi:

¹¹ O gün Rəbb Öz xalqının qalıqlarını Aşşurdan və Misirdən, Patrosdan və Kuşdan, Elamdan və Şinardan, Xamatdan və Şinardan qurtarmaq üçün ikinci dəfə əlini qaldıracaq . dəniz adaları.

¹² Millətlər üçün bayraq ucaldacaq ,İsrailin qovulanlarını toplayacaq,Yəhudanın səpələnmişlərini dünyanın dörd tərəfindən bir yerə toplayacaq. ¹³ Efrayimin paxıllığı da yox olacaq , Yəhudanın düşmənləri məhv ediləcək. Efrayim Yəhudaya paxıllıq etməz, Yəhuda Efrayimi incitməz. ¹⁴ Lakin onlar Filiştliyə çiyində qərbə doğru uçaqlar. Onlar birlikdə Şərq xalqını talan edəcəklər; Onlar əllərini Edom və Moavin üzərinə qoyacaqlar. Ammonlular onlara itaət edəcəklər. ¹⁵ Rəbb Misir dənizinin dilini tamamilə yox edəcək, Qüdrətli küləyi ilə Yumruğunu Çayın üzərində silkələyəcək , Yeddi axarda vuracaq, İnsanları çarmıxdan

keçəcək. ¹⁶ Misir torpağından çıxdığı gün İsrail üçün olduğu kimi, Aşşurdan qalan xalqının qalıqları üçün bir yol olacaq. (Yeşaya 11:11-16)

Yeşaya da yazmaqdan ilham aldı:

² Axır günlərdə belə olacaq ki, Rəbbin məbədinin dağı dağların zirvəsində ucalacaq və təpələrin üstündə ucalacaq. Bütün millətlər ona axışacaq. ³ Çox adam gəlib deyəcək: “Gəlin, Rəbbin dağına, Yaqubun Allahının evinə çıxaq. Bizə Öz yollarını öyrədəcək, Biz də Onun yolları ilə gedərik”. **Çünki Qanun Siondan**, Rəbbin sözü Yerusəlimdən çıxacaq. ⁴ Millətlər arasında hakimlik edəcək, Çox adamları məzəmmət edəcək. Qılınclarını şum tirinə, nizələrini budama qarmaqlarına çevirəcəklər. **Millət millətə qarşı qılınc qaldırmaz, Daha döyüşməyi öyrənməzlər.** ... ¹¹ İnsanın uca baxışları alçaldılacaq, insanların təkəbbürü aşağı düşəcək, O gün tək Rəbb yüksələcək. (Yeşaya 2: 2-4,11)

Beləliklə, yer üzündə utopik bir sülh vaxtı olacaq. Nəhayət, bu, İsanın hökmranlığı ilə əbədi olacaq. Müxtəlif ayələrə əsaslanaraq (Məzmur 90:4; 92:1; Yeşaya 2:11; Huşə 6:2), yəhudi Talmudu bunun 1000 il davam etdiyini öyrədir (Babil Talmudu: Tractate Sanhedrin Folio 97a).

Mən Saiah da aşağıdakıları yazmağa ilham verdi:

⁶ Çünki bizə bir Övlad doğuldu, bizə Oğul verildi; Hökumət isə Onun çiynində olacaq. Onun adı Möcüzəli, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Şahzadəsi adlanacaq. ⁷ Onun hökumətinin və sülhünün artmasının sonu olmayacaq, Davudun taxtında və Onun padşahlığı üzərində, Onu əmr edib hökm və ədalətlə bərqərar etmək üçün o vaxtdan bəri, hətta əbədi olaraq. Ordular Rəbbinin qeyrəti bunu edəcək. (Yeşaya 9:6-7)

Diqqət yetirin ki, Yeşaya İsanın gəlib hökumətlə padşahlıq quracağını demişdi. Məsih olduğunu etiraf edənlərin çoxu bu parçadan sitat gətirsələr də, xüsusən də hər ilin dekabrında, onlar bunun İsanın

doğulacağından daha çox peyğəmbərlik olduğunu görməməzlikdən gəlirlər. Müqəddəs Kitab göstərir ki, Allahın Padşahlığının təbəələr üzərində qanunları olan bir hökuməti var və İsa onun üzərində olacaq. Yeşaya, Daniel və başqaları bu barədə peyğəmbərlik etmişlər.

Allahın qanunları məhəbbət yoludur (Matta 22:37-40; Yəhya 15:10) və Allahın Padşahlığı bu qanunlar əsasında idarə olunacaq. Buna görə də, Allahın Padşahlığı, dünyada nə qədər insana baxsa da, məhəbbət üzərində qurulacaq.

Zəbur və daha çox

Allahın yaxınlaşan Padşahlığı haqqında yazmaq üçün ilham verən təkə Daniel və Yeşaya deyildi.

, Böyük Müsibət zamanı səpələnmiş İsrail *qəbilələrindən* olanların (yalnız yəhudilər deyil) minillik padşahlıqda bir araya toplanacağını yazmaqdan ilham aldı :

¹⁷ Buna görə də de ki, Xudavənd Rəbb belə deyir: “Mən sizi xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən toplayacağam və İsrail torpağını sizə verəcəyəm”” ¹⁸ Onlar ora gedəcəklər. Onun bütün iyrənc şeylərini və bütün iyrəncliklərini oradan götürəcəklər. ¹⁹ Onda onlara bir ürək verəcəyəm, onların içinə yeni bir ruh qoyacağam, daş ürəkləri bədənlərindən çıxarıb onlara cismani ürək verəcəyəm ki, ²⁰ onlar Mənim qaydalarımın riayət etsinlər, hökmlərimə və hökmlərimə riayət etsinlər. onları etmək; Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı olacağam. ²¹ Ürəkləri öz iyrənc işlərinə və iyrənc əməllərinə tabe olanlara gəlincə, Mən onların əməllərinin əvəzini öz başlarına verəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. (Yezeke 11:17-21)

İsrail qəbilələrinin nəsli artıq dağılmayacaq, Allahın qanunlarına tabe olacaq və iyrənc yeməklərdən imtina edəcək (Levililər 11; Qanunun təkrarı 14).

Allahın Padşahlığı haqqında xoş xəbər haqqında Zəburda aşağıdakılara diqqət yetirin:

²⁷ Dünyanın hər tərəfi Rəbbi yada salıb ona tərəf dönəcək, Millətlərin bütün nəsilləri Sənə səcdə edəcək. ²⁸ Çünki padşahlıq Rəbbindir, O, millətlər üzərində hökmranlıq edir. (Məzmur 22:27-28)

⁶ Sənin taxtın, ey Allah, əbədidir. Salehlik əsası Sənin səltənətinin əsasıdır. (Zəbur 45:6)

¹ Rəbbə yeni nəğmə oxu! Rəbbə nəğmə oxuyun, bütün yer üzü. ² Rəbbi tərənnüm edin, Onun adını alqışlayın; Gündən -günə Onun xilas haqqında xoş xəbəri təbliğ edin. ³ Onun izzətini millətlər arasında, Möcüzələrini bütün xalqlar arasında bəyan edin. (Məzmur 96:1-3; həmçinin müq. 1 Salnamələr 16:23-24)

¹⁰ ^{Ya} Rəbb, bütün işlərin Sənə həmd edəcək, Müqəddəslərin Sənə xeyir-dua verəcək. ¹¹ Sənin padşahlığının izzətindən danışacaqlar, Sənin qüdrətindən danışacaqlar ki, ¹² Onun qüdrətli işlərini, Padşahlığının əzəmətini bəşər övladlarına tanıtsınlar. ¹³ Sənin padşahlığın əbədi padşahlıqdır, Sənin hökmranlığın bütün nəsillər boyu davam edir. (Məzmur 145:10-13)

Əhdi-Ətiqdəki müxtəlif yazıçılar da padşahlığın aspektləri haqqında yazmışlar (məsələn, Yezekel 20:33; Ovadya 21; Mika 4:7).

Beləliklə, İsa Allahın Padşahlığı haqqında Müjdəni öyrətməyə başlayanda Onun bilavasitə dinləyiciləri əsas anlayışla müəyyən qədər tanış oldular.

4. Dinle ilgili olan değil içinde yeralanher bir sözcüktür tarafından?

Bir çoxları İncil İsanın şəxsiyyəti haqqında xoş xəbər kimi davransa da, reallıq budur ki, İsanın davamçıları Allahın Padşahlığı haqqında Müjdəni öyrədirdilər. İsanın gətirdiyi xəbər budur.

Həvari Pavel Allahın Padşahlığı və İsa haqqında yazırdı:

⁸ O, sinaqoqa getdi və üç ay cəsarətlə danışdı, Allahın Padşahlığı haqqında fikir yürütdü və inandırdı (Həvarilərin işləri 19:8).

²⁵ İndi mən bilirəm ki, aralarında Allahın Padşahlığını təbliğ edən hamınızsınız (Həvarilərin işləri 20:25).

²³ Ona bir gün təyin etdikdən sonra çoxlu adam onun yanına gəldi. O, səhərdən axşama kimi həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin qanunlarından İsa haqqında inandıraraq onlara Allahın Padşahlığını izah etdi və təntənəli şəkildə şəhadət verdi. ...

³¹ **Allahın Padşahlığını təbliğ edir və Rəbb İsa Məsihə aid olan şeyləri** tam əminliklə öyrədir, heç kim ona qadağa qoymur (Həvarilərin işləri 28: 23,31).

Diqqət yetirin ki, Allahın Padşahlığı təkcə İsaya aid deyil (baxmayaraq ki, O, onun əsas hissəsidir), çünki Pavel də Allahın Padşahlığı haqqında öyrətdiklərindən ayrı olaraq İsa haqqında öyrətdi.

Paul onu da Allahın Müjdəsi adlandırdı, lakin bu, hələ də Allahın Padşahlığının Müjdəsi idi:

⁹ ... biz sizə Allahın Müjdəsini vəz edirdik ... ¹² ki, sizi Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə yeriyəsiniz. (1 Salonikilərə 2: 9,12)

Pavel onu Məsihin Müjdəsi də adlandırdı (Romalılara 1:16). İsanın “yaxşı xəbəri”, Onun öyrətdiyi xəbər.

Nəzərə alın ki, bu, sadəcə olaraq İsa Məsihin şəxsiyyəti və ya şəxsi xilas haqqında müjdə deyildi. Paul dedi ki, Məsihin Müjdəsinə İsaya itaət etmək, Onun qayıtması və Allahın hökmü daxildir:

⁶ ... Allah sizi əziyyətə salanların cəzasını çəksin, ⁷ Rəbb İsa qüdrətli mələkləri ilə göydən zühur edəndə, ⁸ Allahı tanımayanlardan qisas alan alov içində zühur edəndə, əziyyət çəkənlərə bizimlə birlikdə rahatlıq versin. və Rəbbimiz İsa Məsihin Müjdəsinə itaət etməyənlərə. ⁹ Bunlar Rəbbin hüsurundan və Onun qüdrətinin izzətindən əbədi məhv edilərək cəzalandırılacaqlar. ¹⁰ O, həmin gündə Öz müqəddəslərində izzətlənmək və bütün iman edənlər arasında heyran olmaq üçün gəldiyi zaman, çünki bizim şəhadətimiz aranızda iman var idi (2 Salonikilərə 1:6-10).

Əhdi-Cədid göstərir ki, səltənət indi ona tam sahib olduğumuzu deyil, alacağımız bir şeydir:

²⁸ Biz sarsılmaz bir padşahlıq alırıq (İbranilərə 12:28).

Biz Allahın Padşahlığının bir hissəsi olmağı indi dərk edə və səbirsizliklə gözləyə bilərik, lakin ona tam daxil olmamışıq.

dirilmədən *sonra* baş verən kimi Allahın Padşahlığına fani insan kimi tam daxil olmur :

⁵⁰ Qardaşlar, indi bunu deyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz. nə də korrupsiya korrupsiyanı miras qoymur.

⁵¹ Budur, sizə bir sirr deyirəm: hamımız yatmayacağıq, amma hamımız dəyişəcəyik – ⁵² bir anda, bir göz qırpımında, son şeypurda. Çünki şeypur çalınacaq, ölümlər çürüməz olaraq diriləcək və biz dəyişdiriləcəyik (1 Korinfilərə 15:50-52).

¹ Buna görə də Allahın və Öz zühurunda və Padşahlığında diriləri və ölüləri mühakimə edəcək Rəbb İsa Məsihin qarşısında sizə tapşırıram.

(2 Timoteyə 4:1).

Pavel təkcə bunu deyil, həm də İsanın Padşahlığı Ata Allaha təslim edəcəyini öyrədirdi:

²⁰ Amma indi Məsih ölülər arasından dirildi və yuxuya gedənlərin ilk bəhrəsi oldu. ²¹ Çünki ölüm insan vasitəsilə gəldiyi kimi, ölülərin dirilməsi də insan vasitəsilə gəldi. ²² Çünki Adəmdə hamı öldüyü kimi, Məsihdə də hamı diriləcək. ²³ Amma hər biri öz sırasına görə: ilk bəhrələri Məsihdir , sonra Onun gəlişində Məsihindir. ²⁴ O , Padşahlığı Ata Allaha təslim edəndə, hər cür hökmranlığa, hər cür hakimiyyətə və qüdrətə son qoyanda son gəlir . ²⁵ Çünki O, bütün düşmənləri ayaqları altına salana qədər padşahlıq etməlidir. (1 Korinflilərə 15:20-25).

Pavel həmçinin öyrətdi ki, ədalətsizlər (əmləri pozanlar) Allahın Padşahlığını miras almayacaqlar:

⁹ Məgər bilmirsiniz ki, haqsızlar Allahın Padşahlığını miras almayacaqlar? Aldanmayın. Nə əxlaqsızlıq edənlər, nə bütperəstlər, nə zinakarlar, nə homoseksuallar, nə də eşqbazlar, ¹⁰ nə oğrular, nə tamahkarlar, nə sərxoşlar, nə təhqirçilər, nə də qəsbkarlar Allahın Padşahlığını miras almayacaqlar (1 Korinflilərə 6:9-10).

¹⁹ Bədənin əməlləri bəllidir: zina, əxlaqsızlıq, natəmizlik, əxlaqsızlıq, ²⁰ bütperəstlik, sehrbazlıq, nifrət, çəkişmələr, qısqancılıq, qəzəb püskürmələri, xudbin ehtiraslar, ixtilafalar, bidətlər, ²¹ paxıllıq, qətlər, sərxoşluq, əyləncələr və s.; Bu barədə sizə əvvəldən deyirəm, necə ki, əvvəllər də sizə demişəm ki, belə işlərlə məşğul olanlar Allahın Padşahlığını miras almayacaqlar (Qalatiyalılara 5:19-21).

⁵ Buna görə də bilərsiniz ki, heç bir əxlaqsız, natəmiz adam və bütperəst olan tamahkarın Məsihin və Allahın Padşahlığında irs yoxdur (Efeslilərə 5:5).

Allahın standartları var və Onun Padşahlığına girə bilmək üçün günahdan tövbə etməyi tələb edir. Həvari Pavel xəbərdarlıq etdi ki, bəziləri İsanın müjdəsinin cavab olduğunu öyrətməyəcək, başqa biri isə:

³ Ata Allahdan və Rəbbimiz İsa Məsihdən sizə lütf və sülh olsun ! həmişəlik. Amin. ⁶ Mən təəccüblənirəm ki, siz Məsihin lütfü ilə sizi çağırandan bu qədər tez üz döndərib, başqa bir Müjdəyə üz tutursunuz, ⁷ bu başqa bir Müjdə deyil. lakin bəziləri sizi narahat edir və Məsihin Müjdəsinə təhrif etmək istəyirlər. ⁸ Amma biz və ya göydən gələn bir mələk sizə təbliğ etdiyimizdən başqa bir Müjdəni təbliğ etsək belə, ona lənət olsun. ⁹ Əvvəllər dediyimiz kimi, indi də yenə deyirəm, əgər kimsə sizə qəbul etdiyinizdən başqa bir Müjdəni təbliğ edirsə, lənətə gəlsin. (Qalatiyalılara 1:3-9)

³ Amma qorxuram ki, ilan öz hiyləsi ilə Həvvanı aldatdığı kimi, sizin də zəhniniz Məsihdə olan sadəlikdən korlansın. ⁴ Əgər gələn, bizim təbliğ etmədiyimiz başqa bir İsanı vəz edirsə və ya qəbul etmədiyiniz başqa bir ruh və ya qəbul etmədiyiniz başqa bir Müjdəni qəbul edirsinizsə, buna dözə bilərsiniz! (2 Korinfililərə 11:3-4)

“Başqa” və “fərqli”, əslində yalan olan İncil nə idi?

Yalan Müjdənin müxtəlif hissələri var.

Ümumiyyətlə, yalançı Müjdə Allahı tanıdığınızı iddia edərkən Allaha itaət etməyiniz və həqiqətən də Onun yoluna sadıq qalmağınız üçün səy göstərməyiniz lazım olduğuna inanmaqdır (müq. Matta 7:21-23). Egoist yönümlü olmağa meyllidir.

İlan təxminən 6000 il əvvəl (Yaradılış 3) Həvvanı yalançı Müjdəyə sövq etdi və insanlar inanırdılar ki, onlar Allahdan daha yaxşı bilirlər və özləri üçün yaxşı və pis qərar verməlidirlər. Bəli, İsa gəldikdən sonra, Onun adı tez-tez müxtəlif yalançı İncillərə əlavə olunurdu və bu, son Dəccalın dövründə də davam edir və davam edəcəkdir.

İndi Həvari Pavelin dövründə yalançı İncil əslində həqiqət və səhvin Qnostik/Mistik qarışığı idi. Qnostiklər əsasən inanırdılar ki, xüsusi biliklər xilas da daxil olmaqla, mənəvi anlayışa nail olmaq üçün lazım olan şeydir. Qnostiklər cismin etdiklərinin heç bir xüsusi nəticəsi olmadığına inanırdılar və yeddinci gün şənbə günü kimi məsələlərdə Allaha itaət etməyə qarşı idilər. Belə yalançı rəhbərlərdən biri həvari Peter tərəfindən xəbərdarlıq edilən Şimon Maqus idi (Həvarilərin işləri 8:18-21).

Amma asan deyil

Allahın Padşahlığını öyrətdiyini göstərir :

⁵ Filip Samariya şəhərinə endi və onlara Məsihi vəz etdi. ... ¹² Filipin Allahın Padşahlığı haqqında təbliğ etdiyinə inandılar... (Həvarilərin işləri 8: 5,12).

Lakin İsa, Paul və şagirdlər Allahın Padşahlığına girməyin asan olmadığını öyrədirlər:

²⁴ İsa onun çox kədərləndiyini görüb dedi: «Sərvəti olanlar üçün Allahın Padşahlığına girmək necə də çətinidir! ²⁵ Çünki dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən asandır».

²⁶ Bunu eşidənlər dedilər: «Bəs kim xilas ola bilər?»

²⁷ Amma O dedi: «İnsanlara qeyri-mümkün olan şeylər Allahda mümkündür». (Luka 18:24-27)

²² “Biz çoxlu sıxıntılardan keçərək Allahın Padşahlığına girməliyik ” (Həvarilərin işləri 14:22).

³ Qardaşlar, biz həmişə sizin üçün Allaha şükür etməyə borcluyuq

imanınız hədsiz dərəcədə artır və hər birinizin bir-birinə olan məhəbbəti çoxaldığı üçün ⁴ buna görə də biz Allahın cəmiyyətləri arasında sizinlə öyünürük ki, dözdüyünüz bütün təqiblərə və sıxıntılarınıza səbirli olduğunuza və imanınıza görə ⁵ Bu, Allahın ədalətli hökmünün açıq-aydın sübutudur ki, siz Allahın Padşahlığına layiq sayılırsınız və bunun üçün də əziyyət çəkirsiniz; ⁶ Çünki sizi narahat edənlərə əziyyətlə cavab vermək Allah qarşısında saleh bir işdir, ⁷ Rəbb İsa qüdrətli mələkləri ilə göydən zühur edəndə əziyyət çəkənlərə bizimlə birlikdə istirahət vermək, (2 Salonikililərə 1:3-7)).

Çətinliklərə görə indi yalnız bəziləri çağırılır və bu əsrin bir hissəsi olmaq üçün seçilir (Matta 22:1-14; Yəhya 6:44; İbranilərə 6:4-6). Başqaları daha sonra çağırılacaq, çünki Müqəddəs Kitab göstərir ki, “ruhunda səhv edənlər dərk edəcək, şikayət edənlər təlim öyrənəcəklər” (Yeşaya 29:24).

Həvari Peter öyrədirdi ki, padşahlıq əbədidir və Allahın Müjdəsinə səylə itaət etmək lazımdır, yoxsa hökm olacaq:

¹⁰ Buna görə də, ey qardaşlar, çağırışınıza və seçildiyinizə əmin olmaq üçün daha da səy göstərin, çünki bunları etsəniz, heç vaxt büdrəməyəcəksiniz; ¹¹ Çünki Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığına beləcə giriş sizə bol-bol açılacaqdır (2 Peter 1:10-11).

¹⁷ Çünki Allahın evində mühakimə başlamağın vaxtı çatıb. və əgər əvvəlcə bizdən başlasa, Allahın Müjdəsinə itaət etməyənlərin sonu necə olacaq? (1 Peter 4:17).

Müqəddəs Kitabın və Krallığın Son Kitabları

Müqəddəs Kitab öyrədir ki, “Allah məhəbbətdir” (1 Yəhya 4:8,16) və İsa Allahdır (Yəhya 1:1,14) — Allahın Padşahlığının məhəbbət olan və qanunları nifrəti deyil, sevgini dəstəkləyən Padşah olacaq. (müq. Vəhy 22:14-15).

Müqəddəs Kitab həmçinin göstərir ki, Allah Allahın Padşahlığının əbədi Müjdəsini elan edəcək bir mələk göndərəcək (Vəhy 14:6-7) və sonra başqa bir mələk böyük görünməsinə baxmayaraq Babilin yıxıldığını qeyd edəcək (Vəhy 14:8-9). Bu xəbərlər dünyanın əvvəllər şahid kimi qəbul edəcəyi Müjdənin fəvqəltəbii təsdiqi olacaq və sonda Allahın hüzuruna gələn “böyük izdiham” üçün faktor kimi görünəcək (Vəhy 7:9-14) . Yaranacaq və yıxılacaq son Babil gücündən fərqli olaraq (müq. Vəhy 18:1-18), Allahın Padşahlığının son mərhələsi əbədi davam edir:

¹⁵ Yeddinci mələk səsləndi: Göydə yüksək səslər gəldi: «Bu dünyanın padşahlıqları Rəbbimizin və Onun Məsihinin padşahlıqları oldu və O, əbədi olaraq padşahlıq edəcək!» (Vəhy 11:15).

İsa padşahlıqda padşahlıq edəcək! Və Müqəddəs Kitab Onun iki titulu açıqlayır:

¹⁶ Onun paltarında və budunda bir ad yazılmışdır: Padşahların Padşahı və Rəbblərin Rəbbi (Vəhy 19:16).

Bəs İsa padşahlıq edəcək yeganə şəxsdirmi? Bu keçidə diqqət yetirin:

⁴ Mən taxtları gördüm və onlar onların üstündə oturdular və onlara hökm verildi. Sonra İsaya şəhadət etdiklərinə və Allahın sözünə görə başları kəsilmiş, heyvana və ya onun surətinə səcdə etməyən, alınlarında və əllərində Onun işarəsini almamış insanların ruhlarını gördüm. Onlar min il yaşayıb Məsihlə birlikdə padşahlıq etdilər . . . ⁶ İlk dirilmədə iştirak edən nə bəxtiyar və müqəddəsdir. Belə ikinci ölümün heç bir gücü yoxdur, lakin onlar Allahın və Məsihin kahinləri olacaqlar və Onunla min il padşahlıq edəcəklər (Vəhy 20:4,6) .

Həqiqi məsihçilər Məsihlə birlikdə min il padşahlıq etmək üçün dirildiləcəklər! Çünki padşahlıq əbədi qalacaq (Vəhy 11:15), lakin qeyd olunan bu padşahlıq cəmi min il idi. Buna görə də mən bunu əvvəllər səltənətin birinci mərhələsi - son, daha mənəvi fazadan fərqli olaraq fiziki, minillik mərhələ kimi qeyd etdim.

Vəhy Kitabında Allahın Padşahlığının minillik və son mərhələləri arasında baş verən bir neçə hadisə sadalanır:

⁷ Min il keçəndən sonra Şeytan zindanından azad olunacaq ⁸ və yerin dörd bir tərəfində olan millətləri, Yəcuc və Məcucu aldatmaq, onları döyüşə toplamaq üçün çıxacaq. dənizin qumu. ... ¹¹ O zaman mən böyük bir ağ taxt və onun üstündə Oturani gördüm, yer və göy Onun üzündən qaçıb qaçdı. Və onlara yer tapılmadı. ¹² Mən ölülərin, kiçik və böyükələrin Allahın hüzurunda durduğunu gördüm və kitablar açıldı. Və başqa bir kitab açıldı, o da Həyat kitabıdır. Ölülər öz əməllərinə görə, kitablarda yazılanlara görə mühakimə olundular. ¹³ Dəniz içindəki ölüləri təslim etdi, Ölüm və Cəhənnəm özlərində olan ölüləri təslim etdi. Hər biri öz işinə görə mühakimə olundu. ¹⁴ Sonra ölüm və ölülər odlu gölə atıldı. Bu, ikinci ölümdür. ¹⁵ Həyat Kitabında yazılmayan hər kəs odlu gölə atıldı (Vəhy 20:7-8, 11-15).

Vəhy Kitabı göstərir ki, min illik padşahlıqdan və ikinci ölümdən sonra gələn sonrakı mərhələ olacaq:

¹ İndi mən yeni göy və yeni yer gördüm, çünki ilk göy və ilk yer keçib getmişdi. Həm də dəniz yox idi. ² O zaman mən Yəhya, əri üçün bəzədilmiş gəlin kimi hazırlanmış, göydən Allah tərəfindən enən müqəddəs şəhər Yeni Yerusəlimi gördüm. ³ Mən göydən uca bir səs eşitdim: "Budur, Allahın məskəni insanlardır və O, onlarla birlikdə yaşayacaq və onlar Onun xalqı olacaqlar. Allah Özü onlarla olacaq və onların Allahı olacaq. ⁴ Allah onların gözlərindən bütün yaşları siləcək. daha ölüm, kədər, fəryad olmayacaq. Artıq ağrı olmayacaq, çünki əvvəlkilər keçib getdi". (Vəhy 21:1-4)

¹ O, mənə Allahın və Quzunun taxtından axan, büllur kimi təmiz, təmiz həyat suyu çayını göstərdi. ² Küçənin ortasında və çayın hər iki tərəfində on iki bar verən həyat ağacı var idi, hər ağac hər ay öz bəhrəsini verirdi. Ağacın yarpaqları xalqların şəfası üçün idi. ³ Artıq lənət olmayacaq, ancaq Allahın və Quzunun taxtı orada olacaq və Onun qulları Ona qulluq edəcəklər. ⁴ Onun üzünü görəcəklər, Onun adı onların alınlarında olacaq. ⁵ Orada gecə olmayacaq, Nə çırağa, nə də günəş işığına ehtiyacları var, çünki Rəbb Allah onlara işıq verir. Onlar əbədi olaraq padşahlıq edəcəklər. (Vəhy 22:1-5)

sonra olan bu hökmranlıq Allahın bəndələrini əhatə edir və əbədidir. Göydə hazırlanmış Müqəddəs Şəhər cənnəti tərk edib yerə enəcək. Bu, Allahın Padşahlığının son mərhələsinin başlanğıcıdır. ARTIQAĞRI VƏ ƏZİBƏT YOXDUR!

Həlimlər yer üzünü (Matta 5:5) və hər şeyi miras alacaqlar (Vəhy 21:7). Yer kürəsi, o cümlədən üzərində olacaq Müqəddəs Şəhər daha yaxşı olacaq, çünki Allahın yolları həyata keçiriləcəkdir. Bunu dərk edin:

⁷ Onun hökumətinin və sülhünün artmasının sonu olmayacaq (Yeşaya 9:7).

Aydındır ki, Allahın Padşahlığının son mərhələsi başlayandan sonra artım olacaq, çünki hamı Allahın hökumətinə tabe olacaq.

Bu, ən şərəfli vaxt olacaq:

⁹ Amma necə ki, yazılıb: « Allahın Onu sevənlər üçün hazırladığı şeyləri nə göz görmüş, nə qulaq eşitmiş, nə də insanın ürəyinə girmişdir». ¹⁰ Amma Allah bunları bizə Öz Ruhu vasitəsilə açıb (1 Korinfililərə 2:9-10). Bu, məhəbbət, sevinc və əbədi rahatlıq vaxtıdır. Bu fantastik vaxt olacaq! Allahın Padşahlığı fantastik dərəcədə daha yaxşı bir əbədiyyət yaradacaq. Bunda öz payın olmaq istəmərsən?

5. Doktrin belirleme konusunda yetkilidir ve insanlara nasıl doğru

Məsihin ilk professorları Allahın hərfi Padşahlığı haqqında Müjdəni təbliğ etməli olduqlarını düşünürdülər?

Bəli.

Ehrmanın verdiyi müəhazirədə o, dəfələrlə və düzgün şəkildə vurğulamışdı ki, bu gün özünü məsihçi hesab edənlərin əksəriyyətindən fərqli olaraq, İsa və Onun ilk davamçıları Allahın Padşahlığını elan etdilər. Doktor Ehrmanın xristianlıq haqqında ümumi anlayışı Allahın *Davamlı* Kilsəsindən çox fərqli olsa da, biz razılaşırıq ki, Padşahlıq Müjdəsi İsanın Özünün elan etdiyi və Onun davamçılarının inandığı şeydir. anla bunu.

Ən Qədim Qorunan Əhdi-Cədidədən Sonra Yazı və Xütbə

Allahın Padşahlığı “sağ qalmış ən qədim tam xristian xütbəsi” olduğu iddia edilənlərin əhəmiyyətli bir hissəsi idi (Holmes MW Ancient Christian Sermon. The Apostolic Fathers: Greek Texts and English Translations, 2nd ed. Baker Books, Grand Rapids, 2004, səh. 102). Bu *Qədim Xristian Xütbəsi* bununla bağlı bu ifadələri ehtiva edir:

^{5:5} Qardaşlar, siz də bilirsiniz ki, bizim cismani aləmdə qalmağımız əhəmiyyətsiz və keçicidir, lakin Məsihin vədi böyük və ecazgardır: gələcək Padşahlıqda və əbədi həyatda istirahət edin.

Yuxarıdakı ifadə göstərir ki, səltənət indi deyil, gələcək və əbədi olacaqdır. Bundan əlavə, bu qədim xütbədə deyilir:

^{6:9} Əgər bu kimi saleh insanlar belə öz saleh əməlləri ilə övladlarını xilas edə bilmirlərsə, vəftizimizi pak və mürdarsız saxlamasaq, Allahın Padşahlığına girəcəyimizə nə zəmanət verə bilərik? Yaxud müqəddəs və saleh əməllərimiz aşkar olunmasa, kim bizim vəkilimiz olacaq? ^{9:6} Buna görə də gəlin bir-birimizi sevak ki,

hamımız Allahın Padşahlığına daxil olaq. ^{11:7} Buna görə də, əgər biz Allahın gözündə nəyin doğru olduğunu bilsək, Onun Padşahlığına girəcəyik və “qulağın eşitmədiyi, gözün görmədiyi və insanın ürəyinin təsəvvür etmədiyi” vədləri alacağıq.

^{12:1} Buna görə də gəlin məhəbbət və salehlik içində Allahın Padşahlığını hər saat gözləyək, çünki biz Allahın zühur gününü bilmirik. ^{12:6} O deyir: “Atamın Padşahlığı gələcək”.

Yuxarıdakı ifadələr göstərir ki, düzgün həyat yolu ilə məhəbbət lazımdır, biz hələ də Allahın Padşahlığına daxil olmamışıq və bu, Allahın zühur günündən sonra, yəni İsa yenidən qayıtdıqdan sonra baş verir. Bu, Atanın Padşahlığıdır və səltənət yalnız İsa deyil.

Maraqlıdır ki, Allahın sağ qalmasına icazə verdiyi ən qədim zahirən xristian xətbəsi Əhdi-Cədidin öyrətdiyi və Allahın *Davamlı* Kilsəsinin indi öyrətdiyi eyni Allahın Padşahlığını öyrədir (bu, həqiqi Tanrı Kilsəsindən ola bilər, lakin yunanca məhdud biliklərim daha qəti bəyanat vermək qabiliyyətimi məhdudlaşdırır).

İkinci Əsrin Kilsə Rəhbərləri və Krallığın Müjdəsi

Qeyd etmək lazımdır ki, " əsrin əvvəllərində İohannın dinləyicisi və Polikarpın dostu olan və Roma Katolikləri tərəfindən müqəddəs sayılan Papias minillik krallığı öyrədirdi . Eusebius Papiasın öyrətdiyini qeyd etdi:

... ölümlər arasından dirildikdən sonra, bu yer üzündə Məsihin şəxsi padşahlığı qurulacaq bir minillik olacaq. (Fragments of Papias , VI. Həmçinin bax Eusebius, Church History, Book 3, XXXIX, 12)

Papias bunun böyük bir bolluq dövrü olacağını öyrətdi:

Necə ki, bir buğda dənəsi on dənə verir

min sünbül və hər sünbüldən on min dənə olacaq və hər dəndən on pud təmiz, təmiz, nəfis un verəcək; almalar, toxumlar və otlar

eyni nisbətdə məhsul verəcəkdir; və o zaman yalnız yerin məhsulları ilə qidalanan bütün heyvanlar sülhsevər və ahəngdar olacaq və insana mükəmməl tabe olacaqlar. ” [Bunları kitablarının dördüncü hissəsində Yəhyanın dinləyicisi və Polikarpın dostu olan qədim insan Papias yazılı şəkildə ifadə edir; çünki beş kitab onun tərəfindən tərtib edilmişdir...] (Papias fraqmentləri , IV)

Korinflilərə Əhdi-Cədidən sonrakı Məktubda deyilir:

42:1-3 Həvarilər Müjdəni bizim üçün Rəbb İsa Məsihdən aldılar; İsa Məsih Allah tərəfindən göndərilmişdir. Deməli, Məsih Allahdan, həvarilər isə Məsihdəndir. Beləliklə, hər ikisi təyin olunmuş qaydada Allahın iradəsi ilə gəldi. Buna görə də, Rəbbimiz İsa Məsihin dirilməsi ilə tam əminlik əldə edərək və Müqəddəs Ruhun tam əminliyi ilə Allahın Kəlamında təsdiqlənərək, Allahın Padşahlığının gələcəyi ilə bağlı müjdə ilə yola düşdülər.

Smirnalı Polikarp ilkin məsihçi lider idi və o, ölən ilk həvarilərin sonuncusu olan Yəhyanın şagirdi idi. Polikarp c. 120-135-ci illərdə öyrətdi :

Nə bəxtiyardır yoxsullar və salehliyə görə təqib edilənlər, çünki Allahın Padşahlığı onlarındır. (Polikarp. Filippililərə məktub, II fəsil. Alexander Roberts & James Donaldson tərəfindən redaktə edilən Ante - *Nicene Fathers, 1- ci cildən*. Amerika nəşri, 1885)

Beləliklə, “Allahın məsxərəyə qoyulmadığını” bilərək, biz Onun əmrinə və izzətinə layiq addımlamalıyıq...Çünki yaxşı olar ki, onlar dünyada olan şəhvtəldən uzaqlaşdırılsınlar, çünki “hər bir şəhvt şəhvtə mübarizə aparır . ruh; “və “nə zinakarlar, nə qadın, nə də bəşəriyyətlə özlərinə təcavüz edənlər , Allahın Padşahlığını miras almayacaqlar ”, nə də uyğun olmayan və yaraşmayan işlər görənlər. (eyni yerdə, V fəsil)

Elə isə gəlin, Onun Özünün bizə əmr etdiyi kimi, bizə Müjdəni təbliğ edən həvarilər və Rəbbin gəlişini qabaqcadan xəbər verən

peyğəmbərlər kimi Ona qorxu içində və bütün ehtiramla xidmət edək. (yeni yerdə, VI fəsil)

Əhdi-Cədiddeki başqaları kimi, Polikarp da öyrədirdi ki, Allahın Padşahlığını əmri pozanlar deyil, salehlər miras alacaqlar.

Aşağıdakıların da Polikarp tərəfindən öyrədildiyi iddia edildi:

Növbəti şənbə günü o dedi: “Ey Allahın sevimli övladları, nəsihətimə qulaq asın. Yepiskoplar orada olanda sizə söz verdim və indi də hamınızı Rəbbin yolunda ləyaqətli və layiqli addımlamağa çağırıram... Ayıq *olun* və bir daha *hazır olun*, *Ürəkləriniz ağır olmasın* , yeni əmr bir-birinə məhəbbət haqqında, Onun gəlişi birdən-birə sürətli ildırım, odla böyük hökm, əbədi həyat, Onun ölməz Padşahlığı kimi təzahür edir. Allahdan öyrədilən hər şeyi bilərsiniz ki, ilhamlanmış Yazıları araşdırdığınız zaman qəlblərinizə Müqəddəs Ruhun qələmi həkk edin ki, əmrlər sizdə silinməz qalsın”. (Polycarpın həyatı, Fəsil 24. JB Lightfoot, The Apostolic Fathers, cild 3.2, 1889, səh. 488-506)

Tanrı Kilsəsinin lideri olan Sardisli Melito , c. 170 AD, öyrətdi:

Həqiqətən də, Müjdədə verilmiş qanun – köhnə qanun yenidə, hər ikisi Siondan və Yerusəlimdən gəlir; və lütfə verilmiş əmr, hazır məhsulun növü, Oğulda quzu, insanda qoyun və Allahda insan...

Lakin Müjdə qanunun və onun izahına çevrildi

yerinə yetərkən , kilsə həqiqət anbarına çevrildi...

Bizi köləlikdən azadlığa, qaranlıqdan işığa, ölümdən həyata, zülmədən əbədi səltənətə çatdıran budur. (Melito . Pasxa haqqında homily . 7 ,40 , 68-ci ayələr. Keruxdan tərcümə : The Journal of Online Theology. <http://www.kerux.com/documents/KeruxV4N1A1.asp>)

Beləliklə, Allahın Padşahlığının əbədi bir şey olduğu bilinirdi və sadəcə indiki Xristian və ya Katolik Kilsəsi deyil və Allahın qanununu ehtiva edirdi.

ortalarında başqa bir yazı insanları səltənətə baxmağa çağırır:

Buna görə də, qoy heç biriniz artıq nə sınımasın , nə də arxasına baxmasın, əksinə Allahın Padşahlığının İncilinə həvəslə yaxınlaşsın. (Roman Klement. Tanımalar, X kitab, XLV fəsil. Ante-Nicene atalarından götürülmüşdür, 8-ci cild. Alexander Roberts & James Donaldson tərəfindən redaktə edilmişdir. Amerika nəşri, 1886)

Üstəlik, görünən odur ki, bu, həqiqi kilsədən biri tərəfindən yazılmayıb, Roberts və Donaldsonun tərcüməsində, II əsrin ortalarına aid “ *The Shepherd of Hermas* ” adlı yazıda “ Allahın Padşahlığı” ifadəsi on dörd dəfə işlədilir.

Həqiqi məsihçilər və hətta yalnız Məsih adlandıranların çoxu ikinci əsrdə Allahın Padşahlığı haqqında nəşə bilirdilər.

Hətta katolik və şərq pravoslav müqəddəs İreney də dirildikdən sonra xristianların Allahın Padşahlığına daxil olacağını başa düşdü. Nə yazdığına diqqət yetirin, c. 180-ci il:

Çünki iman gətirənlərin vəziyyəti belədir, çünki vəftiz zamanı Onun verdiyi və qəbul edən tərəfindən saxlanılan Müqəddəs Ruh daima onlarda yaşayır, əgər o, həqiqətdə, müqəddəslikdə, salehlikdə və səbirlə gedirsə. Çünki bu ruhun iman edənlərdə dirilməsi var, bədən yenidən ruhu qəbul edir və onunla birlikdə Müqəddəs Ruhun gücü ilə dirilir və Allahın Padşahlığına daxil olur . (Irenaeus, St., Lion yepiskopu. Erməni dilindən tərcümə edən Armitaj Robinson. Apostol təbliğatının nümayişi, Fəsil 42. Wells, Somerset, Oktyabr 1879. CƏMİYYƏT FOR PROMOTING XRISTIAN KNOWLEDGE-də dərc edildiyi kimi. NEW YORK: THE MACMILLAN CO, 1920).

Teofil öyrətdi:

Mən ancaq Onun yaxşılığını xatırlayıram; Əgər mən Onu Padşahlıq adlandırsam, ancaq Onun izzətini xatırlayıram... Çünki O, onu əvvəldən ölməz etsəydi, onu Allah edərdi. ... Deməli, O, onu nə ölməz, nə də ölümsüz yaratmışdır, lakin yuxarıda dediyimiz kimi, hər ikisinə qadirdir; belə ki, əgər o, Allahın əmrinə əməl edərək ölümsüzlük işlərinə meyl edərsə, Ondan mükafat olaraq ölümsüzlük alsın və Allaha çevrilsin. (Teofil , Avtolikə , 1:3, 2:27)

Üçüncü əsrin əvvəllərində katolik müqəddəs Hippolit yazırdı:

Siz səmavi Padşahlığı qəbul edəcəksiniz, ey siz bu həyatda qaldığınız müddətdə Səmavi Padşahı tanıyırsınız. Və sən İlahinin yoldaşı və Məsihlə birgə varis olacaqsan, artıq ehtirasların və ehtirasların əsiri olmayacaqsan və bir daha xəstəlikdən məhrum olmayacaqsan. Çünki sən Allah oldun, çünki insan ikən çəkdiyin əzabları sənə verdi, çünki sən ölümcül qəlibdən idin , amma Allaha nə vermək lazımdırsa, Allah bunları sənə verəcəyini vəd edib, çünki sən ilahiləşdirilmiş və ölümsüzlük üçün doğulmuşdur. (Hippolytus. Bütün bidətlərin təkzibi, X kitab, 30-cu fəsil)

İnsanların məqsədi Allahın gələcək Padşahlığında ilahiləşməkdir.

II və III əsrlərdə problemlər

Onun geniş şəkildə qəbul edilməsinə baxmayaraq, ikinci əsrdə Markion adlı bir anti-qanuni dönük lider ayağa qalxdı. Marcion Allahın qanununa, Şənbə gününə və Allahın hərfi Padşahlığına qarşı öyrətdi. Polikarp və başqaları tərəfindən pislənilsə də, o, bir müddət Roma Kilsəsi ilə əlaqə saxladı və görünür, orada təsir bağışladı.

II-III əsrlərdə İsgəndəriyyədə (Misirdə) alleqoristlər formalaşmağa başlayır. Bir çox alleqoristlər gələcək səltənət doktrinasına qarşı çıxdılar. Həmin alleqoristlərdən bəziləri haqqında xəbərə diqqət yetirin:

Dionysius İsgəndəriyyədə zadəgan və varlı bir büt-pərəst ailəsində anadan olub və onların fəlsəfəsində təhsil alıb. O, İsgəndəriyyə

katexik məktəbinə rəhbərlik etməyə müvəffəq olduğu Origenin şagirdi olmaq üçün bütpərəst məktəbləri tərk etdi ...

Klement, Origen və qnostik məktəb öz xəyali və alleqorik şərhləri ilə müqəddəs kahinlərin doktrinalarını pozurdular... onlar özlərinə "Alleqoristlər" adını aldılar. Nepos açıq şəkildə Alleqoristlərə mübarizə apardı və yer üzündə Məsihin hökmranlığının olacağını iddia etdi ...

Dionysius Neposun ardıcılları ilə mübahisə etdi və onun izahına görə ... " Allahın Padşahlığında indiki vəziyyət mövcuddur. " Bu, kilsələrin indiki vəziyyətində mövcud olan Allahın Padşahlığının ilk qeydidir...

Nepos onların səhvini danladı və göstərdi ki, səmavi səltənət alleqorik deyil, əbədi həyata dirilmə zamanı Rəbbimizin hərfi gəliş padşahlığıdır...

Beləliklə, səltənətin mövcud vəziyyətə gəlməsi ideyası Misirdəki Alleqoristlərin Qnostik məktəbində, eramızın 200-250-ci illərində, imperiya yepiskoplarının taxtın sakinləri kimi qəbul edilməsindən tam bir əsr əvvəl düşünülmüş və irəli sürülmüşdür. ...

Klement Allahın Padşahlığı ideyasını Tanrı haqqında həqiqi zehni bilik vəziyyəti kimi təsəvvür edirdi. Origen bunu Müqəddəs Yazıların sadə məktubunda gizlənən mənəvi məna kimi ortaya qoydu . (Ward, Henry Dana. The Gospel of the Kingdom: A Kingdom of Debu World; Bu Dünyada Deyil; Amma Cənnət Ölkəsində Gəlmək, Ölülərdən Dirilmə və Hər Şeyin Geri qaytarılması. Claxton tərəfindən nəşr, Remsen & Haffelfinger , 1870, səh. 124-125)

Beləliklə, yepiskop Nepos Allahın Padşahlığı haqqında Müjdəni öyrədərkən, alleqoristlər onun haqqında yalan, daha az hərfi bir anlayışla çıxış etməyə çalışdılar. Hierapolis yepiskopu Apollinaris də təxminən eyni vaxtda alleqoristlərin səhvləri ilə mübarizə aparmağa çalışdı. Həqiqətən

Tanrı Kilsəsindəkilər tarix boyu Allahın hərfi Padşahlığının həqiqətini müdafiə etdilər.

Herbert W. Armstrong Krallığın İncilini öyrətdi, Plus

20-^{ci} əsrdə mərhum Herbert V. Armstrong yazırdı:

Çünki onlar Məsihin Müjdəsini *rədd etdilər* . . . , dünya öz yerində başqa bir şeyi sıxışdırmalı idi. *Saxta* icad etməli idilər ! Beləliklə, biz Allahın Padşahlığından sadəcə olaraq gözəl bir boşboğazlıq kimi danışıldığını eşitmişik - insan qəlbində xoş bir duyğu - onu eter, qeyri-real HƏÇBİR ŞEYƏ endirmək! Digərləri “KİLSƏ”nin səltənət olduğunu yanlış təsəvvür etdilər. . . Məsihdən 600 il əvvəl yaşamış Daniel peyğəmbər bilirdi ki, Allahın Padşahlığı həqiqi bir padşahlıqdır - hökuməti idarə edən

yer üzündə hərfi İNSANLAR. . .

Budur. . . ALLAHIN SALATLIĞININ NƏ OLDUĞUNA Allahın izahıdır: “Və bu padşahların dövründə...” – burada on ayaq barmağından, bir hissəsi dəmirdən və bir hissəsi kövrək gildən danışılır. Bu, peyğəmbərliyi Daniel 7 və Vəhy 13 və 17 ilə əlaqələndirməklə, hazırda formalaşmaqda olan yeni AVROPA BİRLEŞİK Ştatlarına istinad edir. . . gözünüzün qabağında! Vəhy 17:12 təfərrüatını açıqlayır ki, bu, (Vəhy 17:8) köhnə ROMA İmperiyasını dirildəcək ON KRALLIQ VƏ YA SALATLIQIN birliyi olacaq . . .

Məsih gələndə padşahların Padşahı kimi gələcək, bütün yer üzünü idarə edəcək (Vəhy 19:11-16); və ONUN Padşahlığı - *ALLAHIN KƏLŞƏLƏRİ*, - Daniel dedi, bütün bu dünyəvi padşahlıqları İSTƏKLƏMƏKdir. Vəhy 11:15 bunu bu sözlərlə ifadə edir: “Bu dünyanın padşahlıqları *RƏBBİMİZİN* və ONUN MƏSİHİNİN Padşahlığı oldu və O, əbədi olaraq padşahlıq edəcək”! BU ALLAHIN SALATLIĞIDIR. Bu, indiki hökumətlərin – bəli, hətta Birləşmiş Ştatlar və Britaniya xalqlarının da sonudur. Onda onlar Rəbb İsa Məsihin padşahlıqları, Hökumətləri, sonra isə bütün yer

üzündə padşahların Padşahı olacaqlar. Bu, ALLAHIN SALATLIĞININ hərfi Hökumət olduğunu tamamilə AÇIQ edir. Xaldey İmperiyası KRALLIQ olduğu kimi - Roma İmperatorluğu da KRALLIQ olduğu kimi, ALLAHIN SƏLƏŞTALIĞI da bir hökumətdir. Dünya XALQLARININ HÖKUMƏTİNİ ələ keçirməkdir. İsa Məsih Padşah - Hökmdar olmaq üçün DOĞULMUŞDUR! . . .

1900 ildən çox əvvəl Müqəddəs Torpağın təpələrini və dərələrini, Yerusəlimin küçələrini gəzmış həmin İsa Məsih yenidən gəlir. Yenə gələcəyini dedi. O çarmıxa çəkildikdən sonra Allah onu üç gün və üç gecədən sonra ölümlər arasından diriltdi (Mat. 12:40; Həvarilərin işləri 2:32; I Kor. 15:3-4). O, Allahın Ərşinə yüksəldi. Kainatın Hökumətinin Baş Qərargahı (Həvarilərin işləri 1:9-11; İbr. 1:3; 8:1; 10:12; Vəhy 3:21).

O, taxtına çıxan məsələdəki “zadəgan”dır

Allah - "uzaq ölkə" - bütün millətlər üzərində padşahların Padşahı kimi tac taxmaq və sonra yerə qayıtmaq (Luka 19:12-27).

Yenə də “hər şeyin bərpası vaxtı” (Həvarilərin işləri 3:19-21) gələnə qədər o, cənnətdədir. *Restitusiya* əvvəlki vəziyyətə və ya vəziyyətə qayıtmaq deməkdir. Bu halda, yer üzündə Allahın hakimiyyətinin bərpası və beləliklə, dünya sülhünün və utopik şəraitin bərpası.

İndiki dünya qarışıqlıqları, şiddətlənən müharibələr və çəkişmələr dünya fəlakətində o qədər zirvəyə çatacaq ki, Allah müdaxilə etməsə, heç bir insan əti sağ qalmayacaq (Mat. 24:22). Gecikmə bütün canlıların bu planetdən məhv edilməsi ilə nəticələndiyi ən kulminasiya nöqtəsində İsa Məsih qayıdacaq. Bu dəfə o, ilahi Tanrı kimi gəlir. O, kainatı idarə edən Yaradanın bütün gücü və izzəti ilə gəlir. (Mat. 24:30; 25:31.) O, “padşahların Padşahı və ağaların Ağası” (Vəhy 19:16) kimi dünyanın fəvqəl hökuməti qurmaq və bütün xalqları “dəmir çubuqla idarə etmək” üçün gəlir. ” (Vəhy 19:15; 12:5). . .

Məsih istənməyən?

Bəşəriyyət sevinclə qışqıracaq və onu qəzəbli vəcd və şövqlə qarşılayacaqmı - hətta ənənəvi xristianlığın kilsələri də bunu edəcəkmiz?

Etməyəcəklər! Onlar inanacaqlar, çünki Şeytanın yalançı xidmətçiləri (II Kor. 11:13-15) onların Dəccal olduğuna aldadıblar. Kilsələr və millətlər onun gəlişinə qəzəblənəcəklər (Vəhy 11:15 ilə 11:18) və hərbi qüvvələr onu məhv etmək üçün həqiqətən onunla vuruşmağa çalışacaqlar (Vəhy 17:14)!

Xalqlar Yerusəlimdəki döyüş cəbhəsi ilə yaxınlaşan III Dünya Müharibəsinin zirvə döyüşündə iştirak edəcəklər (Zək. 14:1-2) və sonra Məsih qayıdacaq. O, fəvqəltəbii qüdrətdə ona qarşı vuruşan "millətlərə qarşı vuruşacaq" (3-cü ayə). O, onları tamamilə məğlub edəcək (Vəhy 17:14)! "Onun ayaqları o gün Yerusəlimin şərqində çox qısa bir məsafədə olan Zeytun dağında dayanacaq" (Zək. 14:4). (Armstrong HW. Əsrlərin Sirri, 1984)

Müqəddəs Kitab bəyan edir ki, İsa qayıdacaq və O, qalib gələcək, lakin çoxları Ona qarşı döyüşəcək (Vəhy 19:19). Bir çoxları (Müqəddəs Kitab peyğəmbərliklərinin səhv başa düşülməsinə əsaslanaraq, lakin qismən də yalançı peyğəmbərlər və mistiklər üzündən) qayıdan İsanın son Dəccal olduğunu iddia edəcəklər!

Aşağıdakılar da Herbert Armstrongdandır:

Həqiqi din --Müqəddəs Ruh tərəfindən verilən Allah sevgisi ilə güclənən Allahın həqiqəti...Allahı və İsa Məsihi tanımaqdan - HƏQİQƏTİ tanımaqdan - və Allahın ilahi SEVGİSİNİN hərərətindən DANILMAZ SEVİN!...

Allahın həqiqi Kilsəsinin təlimləri sadəcə olaraq Müqəddəs Kitabın "hər sözü ilə yaşamaq" təlimləridir...

İnsanlar “almaq” yolundan “vermək” yoluna – Allahın məhəbbət yoluna dönəcəklər.

YENİ SİVİLİZASIYA indi yer üzünü tutacaq! (eyni yerdə)

YENİ SİVİLİZASIYA Allahın Padşahlığıdır. Yeni sivilisasiyanın gələcək və məhəbbət üzərində qurulacağını bəyan etmək, İsanın və Onun davamçılarının öyrətdiyi Padşahlıq haqqında əsl Müjdənin əsas hissəsidir. Bu, Allahın *Davamlı* Kilsəsində təbliğ etdiyimiz bir şeydir .

Herbert Armstrong başa düşdü ki, İsa öyrədir ki, insan cəmiyyəti həтта itaət etmək istədiyini düşündüyü halda belə, həyat tərzini, sevgi yolunu rədd edir. Demək olar ki, heç kim İsanın öyrətdiklərinin əhəmiyyətini düzgün başa düşmür.

İsa vasitəsilə xilas olmaq İncilin bir hissəsidir

İndi bura qədər oxuyan bəziləri, yəqin ki, İsanın ölümü və xilasdakı rolu ilə maraqlanır. Bəli, bu, Əhdi-Cədidin və Herbert V. Armstrongun yazdığı Müjdənin bir hissəsidir.

Əhdi-Cədid göstərir ki, Müjdə İsa vasitəsilə xilas ehtiva edir:

¹⁶ Çünki mən Məsihin Müjdəsindən utanmıram, çünki bu, iman edən hər kəsi, ilk növbədə yəhudiləri və yunanları xilas etmək üçün Allahın gücüdür (Romalıları 1:16).

⁴ Buna görə də səpələnmişlər hər yerdə təbliğ edirdilər

söz . ⁵ Filip Samariya şəhərinə endi və onlara Məsihi vəz etdi. ... ¹² Filipin Allahın Padşahlığı və İsa Məsihin adı haqqında təbliğ etdiyinə inandıqları zaman həm kişilər, həm də qadınlar vəftiz olundular. ... ²⁵ Onlar şəhadət edib Rəbbin sözünü təbliğ etdikdən sonra Samariyalıların bir çox kəndlərində Müjdəni təbliğ edərək Yerusəlimə qayıtdılar. ²⁶ Rəbbin bir mələyi Filiplə danışdı... ⁴⁰ Filip

Azotda tapıldı . O, oradan keçərək Qeysəriyyəyə gələnə qədər bütün şəhərlərdə vəz etdi. (Həvarilərin işləri 8:4 , 5,12,25,26,40)

¹⁸ O, onlara İsanı və dirilməni vəz etdi. (Həvarilərin işləri 17:18)

³⁰ Pavel tam iki il kirayə evində qaldı və yanına gələnlərin hamısını qəbul etdi, ³¹ **Allahın Padşahlığını təbliğ edir və Rəbb İsa Məsihə aid olan şeyləri** tam əminliklə öyrədir, heç kim ona qadağa qoymur. (Həvarilərin işləri 28:30-31)

Diqqət yetirin ki, təbliğ İsanı və Padşahlığı əhatə edirdi. Təəssüf ki, Yunan-Roma kilsələrinin təlimlərində Allahın Padşahlığının Müjdəsini düzgün başa düşmək mümkün deyil.

Əslində, bu padşahlığın bir hissəsi olmağımıza kömək etmək üçün Allah insanları o qədər sevdi ki, İsanı bizim üçün ölməyə göndərdi (Yəhya 3:16-17) və Öz lütfü ilə bizi xilas etdi (Efeslilərə 2:8). Bu da xoş xəbərin bir hissəsidir (Həvarilərin işləri 20:24).

Padşahlıq Müjdəsi dünyanın ehtiyac duyduğu şeydir, lakin ...

Sülh üçün çalışmaq (Matta 5:9) və yaxşılıq etmək dəyərli məqsədlərdir (müq. Qalatiyalılara 6:10). Bununla belə, bir çox dünya liderləri, o cümlədən dini liderlər inanırlar ki , Allahın Padşahlığı deyil, sülh və firavanlıq gətirəcək beynəlxalq insan əməkdaşlığı olacaq . Onların bəzi müvəqqəti uğurları olsa da, nəinki uğur qazana bilməyəcək, həm də onların bəzi insan söyləri nəticədə Yer planetini o həddə çatdıracaq ki, İsa Öz Padşahlığını qurmaq üçün qayıtmasa, həyatı dayanıqsız edəcək. İnsanların yer üzünü Allahsız düzəltməsi boş və yalan Müjdədir (Məzmur 127:1).

^{ci} əsrdə yeni dünya nizamı qurmaq üçün yarı dini Babil beynəlxalq planını bir araya gətirməyə çalışırlar . Bu, Allahın *Davamlı* Kilsəsinin yarandığı gündən bəri pislədiyi və bundan sonra da tənqid etməyi planlaşdırdığı bir şeydir . Şeytan, təxminən 6000 il əvvəl (Yaradılış 3) Həvvanı öz Müjdəsinin

bir versiyasına düşməyə aldatdığı üçün, bir çox insanlar inanırdılar ki, onları və dünyanı nəyin yaxşılaşdıracağını Allahdan daha yaxşı bilirlər.

Müqəddəs Kitaba görə, Avropada bir hərbi lider (Şimal Kralı adlanır, Vəhy 13:1-10 da adlandırılır) və dini lider (yalançı peyğəmbər adlanır, həmçinin THE adlanır) birləşəcək. son Dəccal və iki buynuzlu Vəhy 13:11-17) yeddi təpəli şəhərdən (Vəhy 17:9,18) 'Babil' (Vəhy 17 və 18) dünya nizamını gətirmək üçün. Baxmayaraq ki, bəşəriyyət Məsihin qayıdışına və Onun Padşahlığının qurulmasına ehtiyac duysa da, 21 - ^{ci} əsrdə dünyada bir çox insanlar bu xəbərə əhəmiyyət verməyəcəklər - onlar Şeytanın yalançı Müjdəsinin müxtəlif versiyalarına inanmağa davam edəcəklər. Amma dünya bir şahid alacaq.

İsanın öyrətdiyini xatırlayın:

¹⁴ Padşahlığın bu Müjdəsi bütün millətlərə şahadət olaraq bütün dünyada təbliğ ediləcək və son o zaman gələcək . (Matta 24:14)

Diqqət yetirin ki, səltənət müjdəsi dünyaya şahid olaraq çatacaq, sonra son gələcək.

Bunun bir neçə səbəbi var.

Biri odur ki, Allah istəyir ki, Böyük Müsibət başlamazdan əvvəl dünyanın həqiqi Müjdəni eşitməsini istəyir (bu, Matta 24:21-də göstərilir). Beləliklə, Müjdə xəbəri şahid və xəbərdarlıqdır (müq. Yezekel 3; Amos 3:7). Bu, İsa qayıtmazdan əvvəl daha çox başqa millətlərə (Romalıları 11:25) və İsa qayıtmazdan əvvəl kifayət qədər qeyri-yəhudilərə (Romalıları 9:27) səbəb olacaq.

Başqa bir şey budur ki, mesajın mahiyyəti son Dəccal olan Yalançı Peyğəmbərlə birlikdə Şimal gücünün Kralı, yüksələn Canavarın fikirlərinə zidd olacaq. Onlar əsasən insan səyləri ilə sülh vəd edəcəklər, lakin bu, son (Matta 24:14) və məhvə (müq. 1 Salonikililərə 5:3) gətirib çıxaracaq.

Onlarla əlaqəli əlamətlər və yalan möcüzələr səbəbindən (2 Salonikililərə 2:9) dünyada insanların çoxu Müjdə xəbəri əvəzinə yalana (2 Salonikililərə 2:9-12) inanmağı seçəcək. Roma katolikləri, şərq pravoslavlar, lüteranlar və başqaları tərəfindən Allahın minillik Padşahlığını qeyri-adekvat qınadıqlarına görə, bir çoxları yanlış olaraq Allahın Padşahlığının minillik Müjdəsinin Dəcəlla əlaqəli yalan İncil olduğunu iddia edəcəklər.

Sadiq Filadelfiyalı Xristianlar (Vəhy 3:7-13) səltənətin minillik Müjdəsinə elan edəcək, eləcə də bəzi dünya liderlərinin (o cümlədən Heyvan və Yalançı Peyğəmbər) nə hazırlayacaqlarını dünyaya izah edəcəklər.

Onlar dünyaya Şimal gücünün Kralı Vəhşi və son Dəccal olan Yalançı Peyğəmbərin ABŞ-ı və Birləşmiş Krallığın Anglo-millətlərini (bəzi müttəfiqləri ilə birlikdə) məhv edəcəyi mesajının çatdırılmasını dəstəkləyəcəklər. , Kanada, Avstraliya və Yeni Zelandiya (Daniel 11:39) və tezliklə ərəb/İslam konfederasiyasını məhv edəcəklərini (Daniel 11:40-43), cinlərin aləti kimi fəaliyyət göstərəcəklərini (Vəhy 16:13-14), və İsa Məsih qayıdandan sonra onunla döyüşəcək (Vəhy 16:14; 19:19-20). Sadiq Filadelfiyalılar (Vəhy 3:7-13) minillik padşahlığın tezliklə gələcəyini elan edəcəklər . Bu, çox güman ki, mediada geniş işıqlandırılacaq və Matta 24:14 ayəsinin yerinə yetirilməsinə kömək edəcək. Biz Allahın *Davamlı* Kilsəsində ədəbiyyat hazırlayırıq (birdən çox dildə), veb saytlara əlavə edirik və Allahın Matta 24-cü ayəsindəki qətiyyətinə səbəb olacaq “qısa iş” (müq. Romalılara 9:28) hazırlamaq üçün başqa addımlar atırıq: 14 gələcək üçün şahid kimi kifayət qədər təmin edilmişdir.

Dünya liderlərini elan edən “yalan İncil” (yəqin ki, Avropanın “yeni” tipli yüksək səviyyəli lideri və bir növ katolikliyə *iddia edəcək güzəştə getmiş pontifik*) bunu bəyənməyəcək – onlar dünyanın həqiqətən nə edəcəklərini öyrənməsini istəməyəcəklər. edin (və bəlkə də əvvəlcə buna özləri də inanmaya bilərlər, müq. Yeşaya 10:5-7). Onlar və/və ya onların tərəfdarları, ehtimal ki, sadiq Filadelfiyalıların gələcək dəccalın ekstremist doktrinasını (millenarizm) müdafiə edəcəklərini yalandan öyrədəcəklər. Onların və/və ya davamçılarının Filadelfiya sadiqlərinə və Allahın *Davamlı* Kilsəsinə qarşı etdiyi hər hansı qınama təqiblərə səbəb olacaq (Daniel 11:29-35; Vəhy 12:13-15). Bu, həm də sona – Böyük Müsibətin başlanğıcına (Matta 24:21; Daniel 11:39; müq. Matta 24:14-15; Daniel

11:31) və sadıq Filadelfiya üçün qorunma vaxtı gətirəcək. Xristianlar (Vəhy 3:10; 12:14-16).

Heyvan və Yalançı Peyğəmbər güc, iqtisadi şantaj, əlamətlər, yalançı möcüzələr, qətlər və digər təzyiqləri sınayacaq (Vəhy 13:10-17; 16:14; Daniel 7:25; 2 Salonikilərə 2:9-10) . Xristianlar soruşacaqlar:

¹⁰ «Ey müqəddəs və haqq Rəbb, nə vaxta qədər yer üzündə yaşayanlardan bizim qanımızın qisasını alacaqsan? » (Vəhy 6:10)

Əsrlər boyu Allahın xalqı “İsa nə vaxta qədər qayıdacaq?” sualı ilə marqlanıb.

Günü və ya saati bilməsək də, biz İsanın 21 - ^{ci} əsrdə bir çox müqəddəs ayələrə (məsələn, Matta 24:4-34; Məzmur 90:4; Huşə 6) əsaslanaraq qayıdacağını (və Allahın minillik Padşahlığının qurulacağını) gözləyirik. 2; Luka 21:7-36; İbranilərə 1:1-2; 4:4,11; 2 Peter 3:3-8; 1 Salonikilərə 5:4), bəzi hissələrinin indi yerinə yetirildiyini görürük.

İsa müdaxilə etməsə, dünya bütün həyatı məhv edəcək:

²¹ Çünki o zaman dünyanın əvvəlindən indiyə qədər olmamış və heç vaxt olmayacaq qədər böyük müsibətlər olacaq. ²² Əgər o günlər qısalmasaydı, heç bir insan xilas ola bilməzdi; lakin seçilmişlərin xatirinə o günlər qısılacaq. (Matta 24:21-22)

²⁹ O günlərin müsibətindən dərhal sonra günəş qaralacaq və ay işığını verməyəcək. ulduzlar göydən düşəcək və göylərin gücləri sarsılacaq. ³⁰ Onda Bəşər Oğlunun əlaməti göydə görünəcək və o zaman yer üzünün bütün qəbilələri yas tutacaq və onlar Bəşər Oğlunun göylərin buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcəklər. ³¹ O, mələklərini böyük bir şeypur sədası ilə göndərəcək və onlar Onun seçilmişlərini dörd küləkdən, göyün bir başından digər ucuna qədər toplayacaqlar. (Matta 24:29-31)

Allahın Padşahlığı dünyanın ehtiyac duyduğu şeydir.

Krallığın səfirləri

Krallıqdakı rolunuz nədir?

Hal-hazırda, əgər sən əsl xristiansansa, bunun üçün səfir olmalısən. Həvari Pavelin nə yazdığına diqqət yetirin:

²⁰ İndi biz Məsihin elçiləriyik, sanki Allah bizim vasitəmizlə yalvarır: Məsih üçün sizə yalvarırıq, Allahla barışın. (2 Korinflilərə 5:20)

¹⁴ Beləliklə, belinizi həqiqətlə bağlayaraq, salehlik sinəsini taxıb ¹⁵ və sülh Müjdəsini hazırlamaq üçün ayaqlarınızı geyinib ayağa qalxın. ¹⁶ Hər şeydən əvvəl, iman qalxanını götür, onun köməyi ilə şərin bütün alovlu oxlarını söndürə bilərsən. ¹⁷ Xilas dəbilqəsini və Allahın kəlamı olan Ruhun qılıncını götürün; ¹⁸ Həmişə Ruhda bütün dua və yalvarışla dua edin, bütün müqəddəslər üçün hər cür əzm və yalvarışla ayıq-sayıq ^{olun}; Müjdənin sirri, ²⁰ mən onun üçün zəncirlənmiş səfirəm; ki, orada mən cəsarətlə danışım, necə ki, danışım. (Efeslilərə 6:14-20)

Səfir nədir? *Merriam-Webster* aşağıdakı tərifə malikdir:

1 : rəsmi nümayəndə; *xüsusi* : öz hökumətinin və ya suvereninin rezident nümayəndəsi kimi xarici hökumətdə və ya suverendə akkreditə olunmuş və ya xüsusi və tez-tez müvəqqəti diplomatik tapşırıq üçün təyin edilmiş ən yüksək rütbəli diplomatik agent

2 a : səlahiyyətli nümayəndə və ya elçi

Əgər siz həqiqi xristiansınızsa, Məsih üçün rəsmi elçisiniz! Həvari Peterin nə yazdığına diqqət yetirin:

⁹ Amma siz seçilmiş nəsilsiniz, padşah kahinliysisiniz, müqəddəs millətsiniz, Onun xüsusi xalqısınız ki, sizi qaranlıqdan Onun ecazkar işığına çağıranın həmdlərini elan edəsiniz. ¹⁰ Onlar bir vaxtlar xalq deyildilər, indi isə Allahın xalqıdırlar, indi mərhəmət görməyiblər. (1 Peter 2:9-10)

Xristianlar olaraq biz müqəddəs xalqın bir hissəsi olmalıyıq.

İndi hansı xalq müqəddəsdir?

Əlbəttə, bu dünyanın padşahlıqlarının heç biri deyil, lakin onlar son nəticədə Məsihin Padşahlığının bir hissəsi olacaqlar (Vəhy 11:15). Allahın xalqıdır, Onun Padşahlığı müqəddəsdir.

Səfirlər olaraq biz normal olaraq bu dünya xalqlarının birbaşa siyasəti ilə məşğul olmuruq. Lakin biz indi Allahın həyat tərzini yaşamalıyıq (həmçinin www.ccog.org_saytında mövcud olan pulsuz kitaba baxın : *[Xristianlar: Allahın Padşahlığının səfirləri, Xristian kimi yaşamaq haqqında Biblical təlimatlar](#)*). Bununla biz Allahın yollarının nə üçün ən yaxşı olduğunu daha yaxşı öyrənirik ki, Onun Padşahlığında biz padşahlar və kahinlər ola bilək və yer üzündə Məsihlə birlikdə padşahlıq edək:

⁵ Bizi sevən, Öz qanı ilə bizi günahlarımızdan yuyan, ⁶ Allahı və Atasının qarşısında bizi padşahlar və kahinlər edən Allaha, əbədi olaraq izzət və hökmranlıq olsun. Amin. (Vəhy 1:5-6)

¹⁰ Bizi Allahımız üçün padşahlar və kahinlər etdi. Biz yer üzündə padşahlıq edəcəyik. (Vəhy 5:10)

Bunun gələcək aspektlərindən biri o zaman fani olanlara Allahın yolları ilə getməyi öyrətmək olacaq:

¹⁹ Çünki xalq Sionda Yerusəlimdə yaşayacaq. Daha ağlamayacaqsınız. O, sənin fəryadının səsinə çox lütf edər; Onu eşidəndə sizə cavab verəcəkdir. ²⁰ Rəbb sizə bəla çörəyini və əzab suyunu versə də , Müəllimləriniz bir daha küncə sıxışdırılmayacaq, Amma gözləriniz müəllimlərinizi görəcək. ²¹ Qulaqların arxanca bir söz eşidəcək: “Yol budur, orda get” deyəcək, Sağ tərəfə və ya sola dönəndə. (Yeşaya 30:19-21)

Bu minillik padşahlıq üçün peyğəmbərlik olsa da, bu yaşda xristianlar öyrətməyə hazır olmalıdırlar:

¹² ... bu vaxta qədər müəllim olmalısən (İbranilərə 5:12)

¹⁵ Ancaq Rəbb Allahı ürəyinizdə təqdis edin və sizdə olan ümidin səbəbini soruşan hər kəsə həlimlik və qorxu ilə cavab verməyə həmişə hazır olun (1 Peter 3:15, KJV) .

Müqəddəs Kitab göstərir ki , daha çox sadıq məsihçilər Böyük Müsibət başlamazdan əvvəl bir çoxlarına göstəriş verəcəklər:

³³ Xalqdan başa düşənlər çoxlarını öyrədəcək (Daniel 11:33)

Beləliklə, öyrənmək, lütf və bilikdə böyümək (2 Peter 3:18), indi etməli olduğumuz bir şeydir. Allahın Padşahlığında sizin rolunuzun bir hissəsi öyrətməyi bacarmaqdır. Və daha sadıq olan Filadelfyalılar (Vəhy 3:7-13) xristianlar üçün bu, həmçinin minillik padşahlığın başlanmasından əvvəl mühüm Müjdənin şahidini dəstəkləməyi əhatə edəcək (müq. Matta 24:14).

Allahın Padşahlığı qurulduqdan sonra, Allahın xalqı zədələnmiş planeti bərpa etmək üçün istifadə ediləcək:

¹² Aranızdan olanlar köhnə xarabalıqları tikəcək ; Çoxlu nəsillərin təməllərini ucaldacaqsan; Və sənə Çatışmazlığı Təmir edən, Yaşayış üçün Küçələri Bərpa edən adlanacaqsan. (Yeşaya 58:12)

Beləliklə, bu dövrdə Allahın yolunu yaşayan Allahın xalqı bu bərpa dövründə insanların şəhərlərdə (və başqa yerlərdə) məskunlaşmasını asanlaşdıracaq. Dünya həqiqətən daha yaxşı bir yer olacaq. Biz indi Məsihin səfirləri olmalıyıq ki, biz də Onun Padşahlığında xidmət edə bilək.

Əsl İncil Mesajı dəyişdiricidir

İsa dedi: “Əgər Mənim sözümə əməl etsəniz, həqiqətən də Mənim şagirdlərimsiniz. 32 Siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək” (Yəhya 8:31-32). Allahın Padşahlığının Müjdəsi haqqında həqiqəti bilmək

bizi bu dünyanın yalançı ümidlərində tələyə düşməkdən azad edir. Biz cəsarətlə işə yarayan bir planı - Allahın planını dəstəkləyə bilərik! Şeytan bütün dünyanı aldatdı (Vəhy 12:9) və əsl həll yolu Allahın Padşahlığıdır. Biz həqiqətin tərəfində durmalı və onu müdafiə etməliyik (müq. Yəhya 18:37).

Müjdə mesajı şəxsi xilasdan daha çox şeydir. Allahın Padşahlığının xoş xəbəri bu əsrdə insanı dəyişdirməlidir:

² Bu dünyaya uyğun gəlməyin, əksinə, ağılınızı təzələməklə dəyişin ki, Allahın bu yaxşı, məqbul və mükəmməl iradəsinin nə olduğunu sübut edə bilərsiniz. (Romalıları 12:2)

Həqiqi məsihçilər Allaha və başqalarına xidmət etmək üçün çevrilirlər:

²² Ey qullar, cismani ağalarınıza hər şeydə itaət edin, kişilərin xoşuna gələnlər kimi gözlərlə deyil, səmimi qəlbədən, Allahdan qorxaraq itaət edin. ²³ Nə edirsinizsə, insanlar üçün deyil, Rəbb üçün olduğu kimi ürəkdən edin. ²⁴ Bilin ki, miras mükafatını Rəbbdən alacaqsınız. çünki siz Rəbb Məsihə qulluq edirsiniz. (Koloslulara 3:22-24)

²⁸ Buna görə də biz sarsıla bilməyən Padşahlığı qəbul etdiyimiz üçün lütfümüz olsun ki, onun vasitəsilə Allaha məqbul ehtiram və Allah qorxusu ilə xidmət edək. (İbranilərə 12:28)

Həqiqi xristianlar dünyadan fərqli yaşayırlar. Biz nəyin doğru, nəyin yanlış olduğuna dair Allahın standartlarını dünya standartlarından üstün tuturuq. Salehlər imanla yaşayırlar (İbranilərə 10:38), çünki bu dövrdə Allahın yolu ilə yaşamaq iman tələb edir. Xristianlar yaşadıkları dünyadan o qədər fərqli hesab olunurdular ki, onların həyat tərzini Əhdi-Cədidə “Yol” adlanırdı (Həvarilərin işləri 9:2; 19:9; 24:14, 22). Dünya “Qabilin yolu” adlanan yolda Şeytanın təsiri altında egoistliklə yaşayır (Yəhuda 11).

Allahın Padşahlığının Müjdəsi salehlik, sevinc və sülh xəbəridir (Romalıları 14:17). Düzgün başa düşülən peyğəmbərlik sözü təsəllivericidir (müq. 1

Korinflilərə 14:3; 1 Salonikililərə 4:18), xüsusən də dünyanın dağılmasını seyr edərkən (müq. Luka 21:8-36). Həqiqi məsihçi həyat tərzı ruhani bolluğa və fiziki nemətlərə aparır (Mark 10:29-30). Bu, onu yaşayanların dünyanın Allahın Padşahlığına ehtiyacı olduğunu başa düşmələrinin bir hissəsidir. Xristianlar Allahın Padşahlığının səfirləridir.

Xristianlar ümidimizi fiziki deyil, ruhaniyə bağlayırlar, baxmayaraq ki, biz fiziki dünyada yaşayırıq (Romalılara 8:5-8). Biz “müjdə ümidinə” sahibik (Koloslulara 1:23). Bu, ilk məsihçilərin başa düşdüyü bir şeydir ki, bu gün İsanı tanıyanların çoxu həqiqətən dərk etmir.

6. Tarafından esinlendirilmiş olmayı iddia etməkə kalmaz bizi dəyiştirip...

Yunan-Roma kilsələri Allahın Padşahlığının aspektlərini öyrətdiklərinə inanırlar, lakin onun əslində nə olduğunu başa düşməkdə çətinlik çəkirlər. **Məsələn, *The Catholic Encyclopedia*** səltənət haqqında bunu öyrədir:

Məsihin ... Onun təliminin hər mərhələsində bu səltənətin gəlişi, onun müxtəlif cəhətləri, dəqiq mənası, ona necə nail olmaq yolu Onun nitqlərinin əsasını təşkil edir, o qədər ki, Onun nitqi “İncil” adlanır. padşahlığın”... onlar kilsədən “Allahın Padşahlığı” kimi danışmağa başladılar; bax. Polkovnik, I, 13; I Salon., ii, 12; Apoc., I, 6, 9; v, 10 və s. ...o ilahi təsisat kimi Kilsəsi deməkdir... (Papa H. Allahın Krallığı. Katolik Ensiklopediyası, VIII cild. 1910).

Baxmayaraq ki, yuxarıda “Kol., I, 13; I Salon., ii, 12; Apoc., I, 6, 9; v, 10,” onlara baxsanız, görərsiniz ki, bu ayələrdən heç biri **Kilsənin** Allahın Padşahlığı olması haqqında heç nə demir. Onlar imanlılara Allahın Padşahlığının bir hissəsi olacağını və ya bunun İsanın Padşahlığı olduğunu öyrədirlər. Müqəddəs Kitab xəbərdarlıq edir ki, bir çoxları Müjdəni dəyişdirəcək və ya başqasına, yalançı xəbərə keçəcək (Qalatiyalılara 1:3-9). Təəssüflər olsun ki, bunu müxtəlif adamlar edib.

İsa öyrətdi: “Yol, həqiqət və həyat Mənəm. Məndən başqa heç kim Atanın yanına gələ bilməz ” (Yəhya 14:6). Peter öyrədirdi : “Heç birində xilas da yoxdur, çünki səma altında insanlara verilmiş başqa ad yoxdur ki, onun vasitəsilə xilas olaq” (Həvarilərin işləri 4:12). Peter dedi ki, yəhudilərə hamı tövbə etmək və İsanın xilas olmasını qəbul etmək üçün iman sahibi olmalıdır (Həvarilərin işləri 2:38).

Bunun əksinə olaraq, Papa Fransisk öyrətdi ki, İsa olmadan ateistlər yaxşı işlərlə xilas ola bilərlər! O, həmçinin yəhudilərin İsanı qəbul etmədən xilas ola biləcəyini öyrədir! Bundan əlavə, o və bəzi yunan-Romalılar da elə hesab edirlər ki, “Məryəm”in bibliyadan kənar versiyası İncilin açarı olmaqla yanaşı, ekumenik və dinlərarası birliyin açarıdır. Təəssüf ki, onlar

və başqaları İsanın və Allahın Padşahlığının həqiqi İncilinin əhəmiyyətini başa düşməzlər. Çoxları yalançı İncilləri təbliğ edir.

Çoxları göz görə-görə yerimək və dünyaya inanmaq istəyir. Əhdi-Cədid öyrədir ki, xristianlar yuxarıya baxmalıdırlar:

² Fikrinizi yer üzündəki şeylərə deyil, yuxarıdakı şeylərə yönəldin. (Koloslulara 3:2)

⁷ Çünki biz görmə ilə deyil, imanla yeriirik. (2 Korinfilərə 5:7)

Bununla belə, Papa XI Pius kilsəsini görərək gəzməyi öyrədirdi:

...Katolik Kilsəsi...yer üzündə Məsihin səltənətidir. (Piusun ensiklikli *Quas Primas*).

CatholicBible101 veb saytı iddia edir ki, “ Allahın Padşahlığı eramızın 33-cü ilində İsa Məsih tərəfindən yer üzündə Peter... Katolik Kilsəsi tərəfindən başçılıq etdiyi Kilsəsi şəklində qurulmuşdur.” Bununla belə, Allahın minillik Padşahlığı burada deyil, Roma Kilsəsi də deyil, yer üzündə olacaq. Həqiqi Allahın Kilsəsinin “səltənətin açarları” (Matta 16:19) olmasına baxmayaraq, kilsənin padşahlıq olduğunu iddia edənlər “bilik açarını götürüblər” (Luka 11:52).

Roma Kilsəsi tezliklə gələcək yer üzündə minillik Allahın Padşahlığına qarşı o qədər güclü şəkildə öyrədir ki, bu , *Katolik Kilsəsinin rəsmi katexizmində sadalanan yeganə “Dəccal doktrinası”dır :*

676 Dəccalın hiyləsi, yalnız esxatoloji mühakimə ilə tarixdən kənarda reallaşa biləcək məsihçi ümidin tarix daxilində həyata keçirilməsi iddiası hər dəfə irəli sürüləndə artıq dünyada formalaşmağa başlayır. Kilsə, krallığın bu saxtalaşdırılmasının hətta dəyişdirilmiş formalarını da rədd etdi və millenarizm adı altında gəldi ... (Katolik Kilsəsinin katexizmi. Imprimatur Potest + Joseph Cardinal Ratzinger. Doubleday, NY 1995, səh. 194)

Təəssüf ki, bununla razılaşanlar sonda Allahın Padşahlığının Müjdəsini elan etməkdə böyük problemlər yaşayacaqlar. Bəziləri alacaq

bunu elan edənlərə qarşı dəhşətli addımlar atdı (Daniel 7:25; 11:30-36). Bəs siz düşünə bilərsiniz ki, İsanı Rəbb elan edənlərin hamısı Padşahlıqda olmayacaqmı? Xeyr, olmayacaqlar. İsanın dediyinə diqqət yetirin:

²¹ Mənə “Ya Rəbb, Ya Rəbb” deyən hər kəs səmavi Padşahlığa deyil, səmavi Atamın iradəsini yerinə yetirən girəcək. ²² O gün çoxları Mənə deyəcək : “Ya Rəbb, Ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmədikmi, Sənin adınla cinləri qovmadıqmı və Sənin adınla çoxlu möcüzələr etmədikmi?” ²³ Onda Mən onlara deyəcəyəm: “Mən sizi heç vaxt tanıyırdım. Məndən uzaqlaş , ey qanunsuzluq edənlər!” (Matta 7:21-23)

Həvari Pavel qeyd etdi ki, onun dövründə “qanunsuzluğun sirri” “artıq işlək vəziyyətdə idi” (2 Salonikilərə 2:7). Bu qanunsuzluq həm də Müqəddəs Kitabın axır zamanda xəbərdarlıq etdiyi “Sirr, Böyük Babil” adlanan bir şeylə də bağlıdır (Vəhy 17:3-5).

“Qanunsuzluğun sirri” Allahın On Əmri qanununa və s. riayət etməyə ehtiyac duymadıqlarına inanan xristianlarla bağlıdır və/yaxud onun üçün çoxlu məqbul istisnalar var və/yaxud Allahın qanunlarını pozmaq üçün məqbul tövbə formaları var. qanun, buna görə də onlar Allahın qanununun bir formasına sahib olduqlarını düşünsələr də, İsanın və ya Onun həvarilərinin qanuni kimi tanıyacaqları Xristianlığın formasını saxlamırlar.

Yunan-Romalılar Allahın əmrlərini pozan, lakin adət-ənənələrinin bunu məqbul etdiyini iddia edən fariseylərə bənzəyir – İsa bu yanaşmanı pislədi (Matta 15:3-9)! Yeşaya həmçinin xəbərdarlıq etdi ki, Allaha məxsus olduğunu iddia edən insanlar Onun qanununa qarşı üsyan edəcəklər (Yeşaya 30:9). Bu qanunsuz üsyan, təəssüf ki, bu günə qədər müşahidə etdiyimiz bir şeydir.

sülhə və yer üzündə Allahın Padşahlığının qeyri-bibliya versiyasına gətirib çıxaracağına inanır . Müqəddəs Yazı gələcək ekumenik birliyə qarşı xəbərdarlıq edir ki, onun öyrətdiyi bir neçə il ərzində uğurlu olacaq (qeyd: katolik tərəfindən təsdiqlənmiş tərcümə olan *Yeni Yerusəlim İncilində* göstərilir):

⁴ Onlar əjdahanın qarşısında səcdə etdilər, çünki o, vəhşi heyvana səlahiyyət vermişdi. vəhşi heyvanın qarşısında səcdə edib dedilər: “Kim vəhşi heyvanla müqayisə edə bilər? Buna qarşı kim mübarizə apara bilər?” ⁵ Vəhşi heyvana öyünməyə və küfr etməyə və qırx iki ay fəaliyyət göstərməyə icazə verildi. ⁶ O, Allaha, Onun adına, səmavi çadırına və orada sığınanların hamısına qarşı küfr etdi. ⁷ Müqəddəslərə qarşı döyüşüb onlara qalib gəlməyə icazə verildi və hər irq, xalq, dil və millət üzərində hakimiyyət verildi. ⁸ Dünyadakı bütün insanlar ona, yəni dünya yaranandan bəri adı qurban Quzunun həyat kitabına yazılmamış hər kəsə səcdə edəcək. ⁹ Eşidən hər kəs dinləsin: ¹⁰ Əsirlik üçün əsirlik üçün olanlar ; qılıncla ölüm üçün qılıncla ölüm. Buna görə də müqəddəslərin səbr və iman olmalıdır. (Vəhy 13:4-10, NJB)

Müqəddəs Kitab son zamanın Babil birliyinə qarşı xəbərdarlıq edir:

¹ Yeddi kasası olan yeddi mələkdən biri mənimlə danışmağa gəlib dedi: “Bura gəl, mən sənə bol sular kənarında taxtda oturan böyük fahişənin cəzasını göstərim. ² Yer üzünün bütün padşahları onunla birlikdə fahişəlik etdi və bütün dünya əhalisini zinasının şərəbi ilə sərxoş etdi”. ³ O, məni ruhən səhraya apardı və orada yeddi başlı, on buynuzlu və hər tərəfində küfr yazıları yazılmış qırmızı vəhşi heyvana minən bir qadın gördüm. ⁴ Qadın bənövşəyi və qırmızı paltar geyinmiş, qızıl, ləl-cəvahirat və mirvari ilə parıldamışdı və əlində fahişəliyinin iyrənc çirkəbi ilə dolu qızıl şərab var idi. ⁵ **onun alına bir ad, gizli bir ad yazılmışdı: “Böyük Babil, yer üzündəki bütün fahişələrin və bütün çirkin işlərin anası”**. ⁶ Onun sərxoş olduğunu, müqəddəslərin qanından və İsanın şəhidlərinin qanından sərxoş olduğunu gördüm . və mən onu görəndə tamamilə məyus oldum. (Vəhy 17:1-6, NJB)

⁹ Bu, fərasət tələb edir. Yeddi baş qadının oturduğu **yeddi təpədir** . . . ¹⁸ Gördüyünüz qadın yer üzündəki bütün hökmdarlar üzərində səlahiyyət sahibi olan böyük **şəhərdir** ". (Vəhy 17:9 , 18 , NJB)

¹ Bundan sonra ona böyük səlahiyyət verilmiş başqa bir mələyin göydən endiyini gördüm. yer onun izzəti ilə parladi. ² O, yüksək səslə qışqırdı: "Babil yıxıldı , **Böyük Babil** yıxıldı, iblislərin yuvasına və hər bir murdar ruhun, çirkin, iyrənc quşların yuvasına çevrildi. ³ Bütün millətlər onun fahişəliyinin şərabından içdilər. Yer üzündə hər bir padşah onunla fahişəlik etdi və hər bir tacir onun pozğunluğu ilə varlandı". ⁴ Göydən başqa bir səs gəldi; " **Ey xalqım, onun yanından çıxın ki, onun cinayətlərinə şərik olmayasınız və eyni bəlalara məruz qalmayasınız** " dediyini eşitdim . ⁵ Onun günahları göyə çatdı və Allah onun cinayətlərini nəzərə aldı: başqaları ilə necə rəftar etdisə, ona da elə rəftar edin. ⁶ Ona tələb etdiyi məbləğin iki qatı ödənilməlidir. Onun öz qarışığından ikiqat güclü bir fincan olmalıdır. ⁷ Onun hər bir dəbdəbəsi və əyləncəsi bir işgəncə və ya əzabla uyğunlaşdırılmalıdır. Mən kraliçə kimi taxtda oturmuşam, o düşünür; Mən dul deyiləm və heç vaxt itkini bilməyəcəm. ⁸ Buna görə də bir gündə onun başına bəlalər gələcək: xəstəlik, mətəm və aclıq. O, yerə yığılacaq. Onu mühakimə edən Rəbb Allah qüdrətlidir". ⁹ Onunla fahişəlik edən və onunla əyləncələr edən yer üzünün padşahları onun üçün yas tutacaq və ağlayacaq. O yanan kimi tüstünü görürlər (Vəhy 18:1-9, NJB)

İsanın qayıtmasından *sonra* düzgün birliyin baş verməyəcəyini göstərir :

¹⁰ Diqqət edin! Diqqət edin! Yehova bəyan edir ki, şimal ölkəsindən qaçın, çünki Mən sizi göyün dörd küləyinə səpələmişəm, – Yehova bəyan edir. ¹¹ Diqqət edin! Qaç, **ey Sion, indi Babil qızı ilə yaşayan!**

¹² Çünki Səbaot Rəbb belə deyir, çünki izzət təyin olundu

Mənə , səni talayan millətlər haqqında, 'Sənə toxunan gözümün bəbəyinə toxunar. ¹³ İndi bax, əlimi onların üzərinə yelləyəcəyəm

və onlar qul etdikləri adamlar tərəfindən talan olunacaqlar”. Onda biləcəksən ki , məni Səbaot Rəbb göndərib. ¹⁴ Ey Sion qızı, tərənnüm et, sevin, çünki mən sənin aranda yaşamağa gəlirəm, – Yehova bəyan edir! ¹⁵ O gün çoxlu millətlər Rəbbə dönəcək. Bəli, onlar onun xalqı olacaq və aranızda yaşayacaqlar. Onda biləcəksən ki, Səbaot Rəbb məni sənin yanına göndərib. ¹⁶ Yehova Yəhudanı ələ keçirəcək, onun Müqəddəs Torpaqdakı payını alacaq və Yerusəlimi yenidən öz seçimi edəcək. (Zəkəriyyə 2:10-16, NJB; KJV /NKJV versiyalarında ayələr Zəkəriyyə 2:6-12 kimi qeyd edilmişdir)

Birləşmiş Millətlər Təşkilatının, Vatikanın, bir çox protestantların və Şərqi Ortodoks liderlərinin təbliğ etdiyi ekumenik və dinlərarası hərəkətlər İncil tərəfindən açıq şəkildə pislənir və təşviq edilməməlidir. İsa “çoqlarını aldadacaq” Onun ardınca getdiyini *iddia* edənlərdən xəbərdar etdi (Matta 24:4-5). Əksər ekumenizm Vəhy 6:1-2-dəki “ağ atlı” (İsa DEYİL) və Vəhy 17-nin fahişəsi ilə bağlıdır.

də İsa qayıdana qədər həqiqi iman birliyinin baş verməyəcəyini öyrədirdi :

¹³ Biz hamımız Allahın Oğluna imanda və bilikdə birliyə çatana və Məsihin Özünün tamlığı ilə tam yetkin olan kamil İnsanı formalaşdırana qədər . (Efeslilərə 4:13, NJB)

Bu birliyin İsanın qayıdışından əvvəl olduğuna inananlar yanılırlar. Əslində, İsa qayıdanda Ona qarşı çıxacaq xalqların birliyini məhv etməli olacaq:

^{11:15} Yeddinci mələk şeypurunu çaldı və göydə “Dünyanın Padşahlığı Rəbbimizin və Onun Məsihinin Padşahlığı oldu və O, əbədi olaraq padşahlıq edəcək” deyə qışqıran səslər eşidildi. ¹⁶ Allahın hüsurunda taxtda oturmuş iyirmi dörd ağsaqqal səcdə edib alınları ilə yerə toxunaraq Allaha səcdə etdilər ¹⁷ bu sözlərlə dedi: “Ey Külli-İxtiyar Rəbb Allah, Sənə şükür edirik, var olana, var olana! böyük qüdrətinizi zənn edərək padşahlığınıza başlayırınsınız. ¹⁸ Millətlər hay-küy salırdılar və indi cəzanızın, ölülərin mühakimə olunmasının, qullarınız olan peyğəmbərlərin, müqəddəslərin və adınızdan qorxanların, kiçikdən və böyükdən, mükafat almağın

vaxtı gəldi. . Yer üzünü məhv edənləri məhv etməyin vaxtı gəldi”.
(Vəhy 11:15-18, NJB)

⁶ Okeanın səsi və ya böyük ildırım gurultusu kimi böyük bir izdihamın səsinə eşitdim: “Alleluiya! Külli-İxtiyar Allahımız Rəbbin padşahlığı başladı; . . . ¹⁹ Mən vəhşi heyvanın yer üzünün bütün padşahları və qoşunları ilə birlikdə Atliya və ordusuna qarşı döyüşmək üçün bir yerə toplaşdığını gördüm. ²⁰ Lakin vəhşi heyvan, onun üçün möcüzələr göstərən və heyvanın damğasını qəbul edənləri və onun heykəlinə səcdə edənləri aldadan yalançı peyğəmbərlə birlikdə əsir götürüldü. Bu ikisi diri-diri yanan kükürdlü alov gölünə atıldı . ²¹ Qalanların hamısı Atlının ağzından çıxan qılıncı ilə öldürüldü və bütün quşlar ətləri ilə doyurdular. . . ^{20:4} Mən taxtları gördüm, orada oturdular və onlara hökm etmək səlahiyyəti verildi. Mən İsayə şahidlik etdiklərinə və Allahın kəlamını təbliğ etdiklərinə görə başları kəsilənlərin, vəhşi heyvana və ya onun heykəlinə sitayiş etməkdən boyun qaçıranların , alınlarında və ya əllərindəki marka damğasını qəbul etməyənlərin ruhlarını gördüm ; dirildilər və Məsihlə birlikdə min il padşahlıq etdilər . (Vəhy 19: 6,19-21; 20:4 , NJB)

Diqqət yetirin ki, İsa dünyanın Ona qarşı birləşmiş ordularını məhv etməli olacaq. Sonra O və müqəddəslər padşahlıq edəcəklər. O zaman imanın düzgün birliyi olar. Təəssüf ki, çoxları həvari Pavelin xəbərdar etdiyi kimi yaxşı görünən, lakin olmayan yalançı xidmətçilərə qulaq asacaq (2 Korinfilərə 11:14-15). Əgər Müqəddəs Kitabı və Allahın Padşahlığının Müjdəsini daha çox başa düşsəydilər, İsayə qarşı daha az döyüşərdilər.

7. Yapma konusunda doğaüstü

İnsanlar bizim bu qədər ağıllı olduğumuzu düşünməyi xoşlasalar da, bizim anlayışımızın sərhədləri var, lakin Allahın “idraki sonsuzdur” (Məzmur 147:5).

Ona görə də bu planeti düzəltmək üçün Allahın müdaxiləsi lazım olacaq.

Çoxları Allaha inansa *da* , insanların böyük əksəriyyəti *Onun* həqiqətən göstəriş verdiyi kimi yaşamaq istəmir. Aşağıdakılara diqqət yetirin:

⁸ Ey insan, O sənə nəyin yaxşı olduğunu göstərdi. Rəbb səndən ədalətli davranmaqdan, mərhəməti sevməkdən və Allahın yanında təvazökarlıqla yeriməkdən başqa nə tələb edir? (Mikeya 6:8)

Allahla təvazökarlıqla yerimək bəşəriyyətin həqiqətən etməyə hazır olduğu bir şey deyil. Adəm və Həvvanın dövründən (Yaradılış 3:1-6) insanlar Onun əmrlərinə baxmayaraq, özlərinə və prioritetlərinə arxalanmağı, Allahın əmrlərindən üstün tutmağı seçdilər (Çıxış 20:3-17).

Süleymanın məsəlləri kitabı öyrədir:

⁵ Bütün ürəyinlə Rəbbə güvən, Öz ağılına söykənmə. ⁶ Bütün yollarınızda Onu tanıyın, O, yollarınızı istiqamətləndirsin. ⁷ Öz gözündə müdrik olma; Rəbbdən qorxun və pisləkdən uzaq olun. (Süleymanın məsəlləri 3:5-7)

Halbuki insanların çoxu həqiqətən də bütün qəlbləri ilə Allaha təvəkkül etməyəcək və Onun addımlarını istiqamətləndirməsini gözləməyəcəklər. Çoxları Allahın istədiyini edəcəklərini deyirlər, amma bunu etmirlər. Bəşəriyyət Şeytan tərəfindən aldadıldı (Vəhy 12:9) və dünyanın ehtiraslarına və “həyatın qüruruna” aludə oldu (1 Yəhya 2:16).

özlərinin ən yaxşı bildiklərini düşündükləri üçün öz dini ənənələri və dünyəvi hökumətləri ilə gəldilər. Bununla belə, onlar (müq. Yeremya 10:23) və həqiqətən də tövbə etməyəcəklər.

Buna görə də bəşəriyyətin Allahın Padşahlığına ehtiyacı var (müq. Matta 24:21-22).

Nemətləri nəzərdən keçirin

İsanın söylədiyi ən məşhur ifadələrdən biri də Zeytun *Dağındakı Xütbəsində verdiyi* lütfəldir.

Onun dediklərindən bəzilərinə diqqət yetirin:

³ «Nə bəxtiyardır ruhən yoxsullar, Çünki Səmavi Padşahlıq onlarındır. ⁴ Nə bəxtiyardır yas tutanlar, Çünki təsəlli tapacaqlar. ⁵ Nə bəxtiyardır həlimlər, Çünki onlar yer üzünü irs alacaqlar. ⁶ Nə bəxtiyardır salehliyə ac və susayanlar, Çünki doyacaqlar. ⁷ Nə bəxtiyardır mərhəmətlilər, Çünki mərhəmət görəcəklər. ⁸ Nə bəxtiyardır ürəyi təmiz olanlar, Çünki onlar Allahı görəcəklər. ⁹ Nə bəxtiyardır sülhməramlılar, Çünki onlar Allahın oğulları adlanacaqlar. ¹⁰ Nə bəxtiyardır salehliyə görə təqib edilənlər, Çünki Səmavi Padşahlıq onlarındır. (Matta 5:3-10)

Bu, Allahın Padşahlığındadır (müq. Mark 4:30-31), tez-tez Matta tərəfindən səmavi Padşahlıq adlandırılır (müq. Matta 13:31), burada bu mübarək vədlər yerinə yetiriləcəkdir. Məhz Allahın Padşahlığında həlimlərin yer üzünü miras alacağı və pakların Allahı görəcəyi vədi yerinə yetəcək. Allahın Padşahlığında xeyir-duaların xoş xəbərini səbirsizliklə gözləyin!

Allahın Yolları Doğrudur

Həqiqət budur ki, Allah məhəbbətdir (1 Yəhya 4: 8,16) və Allah eqoist DEYİL. Allahın qanunları Allaha və qonşumuza məhəbbət göstərir (Mark

12:29-31; Yaqub 2:8-11). Dünyanın yolları eqoistdir və ölümlə bitir (Romalılara 8:6).

Diqqət yetirin ki, Müqəddəs Kitab həqiqi xristianların əmrlərə əməl etdiyini göstərir:

¹ İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulmuşdur və Doğulanı sevən hər kəs Ondən Oğlanı da sevir. ² Bundan bilirik ki, biz Allahı sevirik və Onun əmrlərinə əməl ediriksə, biz Allahın övladlarını sevirik. ³ Çünki Allah sevgisidir ki, Onun əmrlərinə əməl edək. Və Onun əmrləri

yük deyillər . (1 Yəhya 5:1-3)

Allahın bütün “əmləri salehlikdir” (Məzmur 119:172). Onun yolları pakdır (1 Titus 1:15). Təəssüf ki, bir çoxları “qanunsuzluğun” müxtəlif formalarını qəbul etdilər və anlamırlar ki, İsa qanunu və ya peyğəmbərləri məhv etmək üçün YOX, onların həqiqi mənalərini izah etmək və onları bir çoxlarının imkanlarından kənara çıxarmaq üçün onları yerinə yetirmək üçün gəlib (Matta 5:17). düşündü (məsələn, Matta 5:21-28). İsa öyrədirdi ki, “ kim onları edib öyrədirsə, o, Səməvi Padşahlıqda böyük adlanacaq” (Matta 5:19) (“Allahın Padşahlığı” və “Göylərin Padşahlığı” terminləri bir-birini əvəz edir).

Müqəddəs Kitab öyrədir ki, əməlsiz iman ölüdür (Yaqub 2:17). Bir çoxları İsanın ardınca getdiklərini iddia edirlər, lakin Onun təlimlərinə həqiqətən inanmayacaqlar (Matta 7:21-23) və Onu lazım olduğu kimi təqlid etməyəcəklər (müq. 1 Korinflilərə 11:1). “Günah qanunun pozulmasıdır” (1 Yəhya 3:4, KJV) və hamı günah etdi (Romalılara 3:23). Bununla belə, Müqəddəs Kitab göstərir ki, mərhəmət mühakimə üzərində qələbə çalacaq (Yaqub 2:13), çünki Allahın həqiqətən hamı üçün planı var (müq. Luka 3:6).

Allahın yollarından başqa insan həlləri işləməyəcək. Minillik Padşahlığında İsa “dəmir çubuq” ilə hökmranlıq edəcək (Vəhy 19:15) və insanlar Allahın yolu ilə yaşayacaqlarsa, yaxşılıq qalib gələcək. **BÜTÜN dünyanın**

problemləri ona görə mövcuddur ki, bu dünyanın cəmiyyətləri Allaha və Onun qanunlarına tabe olmaqdan imtina edirlər . Tarix göstərir ki, bəşəriyyət cəmiyyətin problemlərini həll etmək iqtidarında deyil:

⁶ Çünki cismani düşüncə ölümdür, ruhani düşüncə isə həyat və sülhdür. ⁷ Çünki cismani düşüncə Allaha qarşı düşmənçilikdir; çünki o, Allahın qanununa tabe deyil, ola da bilməz. ⁸ Beləliklə, cismani olanlar Allahı razı sala bilməzlər. (Romalıları 8:6-8)

Xristianlar ruhaniliyə diqqət yetirməlidirlər və şəxsi zəifliklərimizə baxmayaraq, bu əsrdə bunu etmək üçün Allahın Ruhu verilir (Romalıları 8:9):

²⁶ Qardaşlar, çağırışınızı görürsünüz ki, cismani cəhətdən çoxlu müdrik, çoxlu qüdrətli, nəcib adamlar çağırılır. ²⁷ Lakin Allah müdrikləri rüsvay etmək üçün dünyanın axmaqlarını, qüdrətliyələri rüsvay etmək üçün dünyanın zəiflərini seçdi. ²⁸ Dünyanın ən alçaq şeylərini və xor sayılan şeyləri Allah seçdi ki, mövcud olanları yox etsin, ²⁹ ki, heç bir insan Onun hüsurunda öyünməsin. ³⁰ Amma siz Ondən bizim üçün Allahdan müdriklik, salehlik, təqdislik və satınalma olmuş Məsih İsadasınız, ³¹ ki, necə ki, yazılıb: “Şərəf edən Rəbbi izzətləndirsin”. (1 Korinfilərə 1:26-31)

Xristianlar Allahın planında izzətlənməlidirlər! Biz indi imanla gedirik (2 Korinfilərə 5:7), yuxarıya baxırıq (Koloslulara 3:2) imanla (İbrənilərə 11:6). Biz Allahın əmrlərinə əməl etdiyimiz üçün xeyir-dua alacağıq (Vəhy 22:14).

Yapma konusunda doğaüstünün Müjdəsi?

Protestantlar İsanı xilaskar kimi qəbul etdikdən sonra Allahın Padşahlığını axtardıqlarını hiss edirlər. Katoliklər, körpə ikən vəftiz olunanların kilsələrinə krallıq kimi daxil olduqlarına inanırlar. Katoliklər və Şərqi Pravoslavlar, müqəddəs mərasimlər və s. vasitəsilə Allahın Padşahlığını axtardıqlarını düşünürlər. Xristianlar vəftiz olunsa da, Yunan-Roma-Protestantlar bəşəriyyətin problemlərini həll etmək üçün dünyaya

baxmağa meyllidirlər. Onlar yer üzündə fokuslanırlar (müq. Romalılara 8:6-8).

Əvvəlcə Allahın Padşahlığını axtarmaq (Matta 6:33) xristianlar üçün ömürlük məqsəd olmaqdır. Məqsəd, həll yollarını dünyaya axtarmaq deyil, Allaha və Onun yollarına. Allahın Padşahlığı haqqında xoş xəbər həyatımızı dəyişir.

Müqəddəs Kitabda deyilir ki, xristianlar İsa ilə birlikdə hökmranlıq edəcəklər, lakin siz başa düşürsünüz ki, bu, həqiqi xristianların həqiqətən şəhərləri idarə edəcəkləri deməkdir? İsa öyrətdi:

¹² Bir zadəgan özünə padşahlıq almaq və qayıtmaq üçün uzaq bir ölkəyə getdi. ¹³ O, nöqərlərindən on nəfəri çağıraraq onlara on mina verdi və dedi: “Mən gələndə qədər ticarətlə məşğul olun”. ¹⁴ Amma onun vətəndaşları ona nifrət etdi və “Bu adamın bizə padşahlıq etməsinə icazə verməyəcəyik” deyərək onun ardınca bir heyət göndərdilər.

¹⁵ O, mükafatı alıb geri qayıdanda belə oldu

Padşahlıqdan sonra o, pul verdiyi bu nöqərləri yanına çağırmağı əmr etdi ki, hər kəsin ticarətdən nə qədər qazandığını bilsin. ¹⁶ Onda birinci gəlib dedi: “Ustad, sən minanın on mina qazanıb”. ¹⁷ O, ona dedi: “Afərin, yaxşı qul! Çünki sən çox az şeydə sadıq idin, on şəhər üzərində səlahiyyət sahibi ol”. ¹⁸ İkincisi gəlib dedi: “Ustad, sən minanın beş mina qazanıb”. ¹⁹ O da ona dedi: “Sən də beş şəhərə nəzarət et”. (Luka 19:12-19)

İndi sahib olduğunuz kiçik şeylərə sadıq olun. Xristianlar real səltənətdə real şəhərləri idarə etmək imkanı əldə edəcəklər. İsa həmçinin dedi: “Mənim mükafatım Mənimlədir, hər kəsə işinə görə vermək” (Vəhy 22:12). Allahın planı (Əyyub 14:15) və Ona həqiqətən cavab verəcəklər üçün yer (Yəhya 14:2) var (Yəhya 6:44; Vəhy 17:14). Allahın Padşahlığı gerçəkdir və siz onun bir hissəsi ola bilərsiniz!

2016-cı ilin əvvəlində “ *Science* ” jurnalında “İzdihamın gücü” başlıqlı məqalə dərc olunmuşdu ki, bu məqalədə süni intellektin və kraudsorsingin bəşəriyyətin üzləşdiyi “pis problemləri” həll edə biləcəyinə işarə edilmişdir. Bununla belə, məqalə pisiyin nə olduğunu, hətta onu necə həll edəcəyini başa düşə bilmədi.

Əməkdaşlıq, Allahın həqiqi yollarını izləməklə yanaşı, 21 - ^{ci} əsrdə də uğursuzluğa məhkumdur, çünki Böyük Daşqından sonra bəşəriyyət uğursuz Babil qülləsini tikmək üçün əməkdaşlıq edir (Yaradılış 11:1-9).

Dünyadakı problemlər, Yaxın Şərq kimi yerlərdə (gözlənilən müvəqqəti qazanclara baxmayaraq, məsələn, Daniel 9:27a; 1 Salonikilərə 5:3) insanlar tərəfindən həll edilməyəcək - bizə Allahın Padşahlığının sülhü lazımdır (Romalıları 14: 17).

Beynəlxalq terrorizm problemləri, gözlənilən qazanclara baxmayaraq, Birləşmiş Millətlər Təşkilatında aldadılmışlar tərəfindən həll edilməyəcək (müq. Yezekel 21:12) (müq. Vəhy 12:9) - bizim Allahın Padşahlığının sevincinə və rahatlığına ehtiyacımız var.

Ətraf mühit problemləri beynəlxalq əməkdaşlıqla HƏLL ETMƏYƏCƏK, çünki dünya xalqları yer üzünü məhv etməyə kömək edəcəklər (Vəhy 11:18), lakin onları Allahın Padşahlığı həll edəcək.

Cinsi əxlaqsızlıq, abort və insan bədən hissələrinin satışı məsələləri ABŞ tərəfindən deyil (Vəhy 18:13), Allahın Padşahlığı tərəfindən həll ediləcək.

ABŞ, Böyük Britaniya və bir çox başqa xalqların malik olduğu böyük borc beynəlxalq vasitəçilik yolu ilə deyil, nəticədə (Habakkuk 2:6-8-ə görə məhv edildikdən sonra) Allahın Padşahlığı tərəfindən həll ediləcək.

Cahillik və yanlış təhsil Birləşmiş Millətlər Təşkilatı tərəfindən həll edilməyəcək - bizə Allahın Padşahlığı lazımdır. İncildəki həqiqi İsadan başqa xilas qəbul edən heç bir ekumenik-dinlərarası hərəkət dini ixtilafı həqiqətən həll etməyəcək. Günah dünyada PROBLEMDİR və bunun üçün bizə İsanın qurbanı və Allahın Padşahlığına qayıtması lazımdır. Müasir tibb

elminin insan sağlamlığı ilə bağlı bütün cavabları yoxdur - bizə Allahın Padşahlığı lazımdır.

Acılıq problemləri, potensial məhsul çatışmazlığı səbəbindən dünyanın bəzi hissələrini aclıq riski altına qoyan genetik cəhətdən dəyişdirilmiş orqanizmlər tərəfindən həll edilməyəcək - bizə Allahın Padşahlığı lazımdır.

Afrikanın, Asiyanın və başqa yerlərin bəzi yerlərindəki kütləvi yoxsulluq son zamanın “Babilindən” bir müddət faydalansa da (müq. Vəhy 18:1-19) yoxsulluq problemini həll etməyəcək – bizə Allahın Padşahlığı lazımdır. İsadən başqa bəşəriyyətin bu “indiki pis dövrdə” utopiya gətirə biləcəyi ideyası yalançı Müjdədir (Qalatiyalılara 1:3-10).

Allahın Padşahlığının minillik mərhələsi yer üzündə qurulacaq hərfi səltənətdir. O, Allahın məhəbbətli qanunlarına və rəhbər kimi sevən Allaha əsaslanacaq. Müqəddəslər Məsihlə birlikdə min il padşahlıq edəcəklər (Vəhy 5:10; 20:4-6). Bu səltənət həqiqətən Allah Kilsəsinə daxil olanları əhatə edəcək, lakin heç bir kitabda Allahın Padşahlığının əslində Kilsə (katolik və ya başqa) olduğu bildirilmir. Roma Kilsəsi minillik təlimə qarşı çıxdı və daha sonra biz sona yaxınlaşdıqca Müqəddəs Kitabın Müjdə xəbərinə daha güclü şəkildə qarşı çıxacaq. Bu, çox güman ki, Matta 24:14 ayəsinin yerinə yetirilməsinə kömək edə biləcək əhəmiyyətli mediada işıqlandırılacaq.

Son mərhələdə Allahın Padşahlığı “Allahdan göydən enən Yeni Yerusəlimi” əhatə edəcək (Vəhy 21:2) və onun artmasının sonu olmayacaq. Daha haqsızlıq, daha kədər və ölüm olmayacaq.

Allahın Padşahlığının Müjdəsini təbliğ etmək və dərk etmək Müqəddəs Kitabın mühüm mövzudur. Əhdi-Ətiq yazıçıları bu barədə öyrədirdilər. İsa, Pavel və Yəhya bu barədə öyrədirdilər. Əhdi-Cədidən kənarda sağ qalan ən qədim 'Xristian' xütbəsi bu barədə öyrədilib. Polikarp və Melito kimi ikinci əsrin əvvəllərində xristian liderləri bu barədə öyrədirdilər. Biz Allahın *Davamlı* Kilsəsində bu gün bunu öyrədirik. Yada salaq ki, Allahın Padşahlığı Müqəddəs Kitabda İsanın təbliğ etdiyi ilk mövzudur (Mark 1:13). Bu, həm də dirilmədən sonra Onun təbliğ etdiyi mövzu idi (Həvarilərin

işləri 1:3) və bu, xristianların ilk növbədə axtarmalı olduğu bir şeydir (Matta). 6:33).

Müjdə təkcə İsanın həyatı və ölümü haqqında deyil. İsanın və Onun davamçılarının öyrətdiyi Müjdənin vurğusu Allahın gələcək Padşahlığı idi. Padşahlıq Müjdəsi Məsih vasitəsilə xilas ehtiva edir, eyni zamanda insan hökumətlərinin sonunu öyrətməyi də əhatə edir (Vəhy 11:15).

Yadda saxlayın, İsa öyrədirdi ki, Padşahlıq Müjdəsi bütün xalqlara şəhadət olaraq dünyaya təbliğ olunana qədər son olmayacaq (Matta 24:14). Və bu təbliğat indi baş verir.

Yaxşı xəbər budur ki , **Allahın Padşahlığı bəşəriyyətin üzləşdiyi problemlərin həllidir** . Bununla belə, əksəriyyət onu dəstəkləmək, eşitmək, həqiqətə inanmaq istəmir. Allahın Padşahlığı əbədidir (Matta 6:13), “bu dünya keçib gedir” (1 Korinfililərə 7:31).

Allahın Padşahlığının həqiqi Müjdəsini təbliğ etmək Allahın *Davamlı* Kilsəsində ciddi olduğumuz bir şeydir. Biz Müqəddəs Kitabın öyrətdiyi hər şeyi öyrətməyə çalışırıq (Matta 28:19-20), o cümlədən Allahın Padşahlığı (Matta 24:14). Biz bu padşahlığı gözləyərkən Allahın yollarını öyrənib ona əməl etməliyik və həqiqətə inanmaq istəyən başqalarına təsəlli verməliyik.

Gələcək Allahın Padşahlığı haqqında Müjdənin təbliğini dəstəkləməli deyilsinizmi? Allahın Padşahlığının Müjdəsinə inanacaqsınızmi?

Kisimlerini bütün konularını kapsadığı

Văn phòng Hoa Kỳ của ***Kisimlerini bütün konularını kapsadığı*** ünvanında yerləşir: 1036 Đại lộ W. Grand, Bãi biển Grover, California, 93433 USA; websahypasy www.ccoq.org.

Kisimlerini bütün konularını kapsadığı (CCOG) Trang web

CCOG.ASIA Bu sayt Asiyaya yönəlib.

CCOG.IN Bu sayt hindi mirasynyňky üçin nyşana alynýar.

CCOG.EU Trang web này được nhắm mục tiêu đến Châu Âu.

CCOG.NZ Bu sayt Yeni Zelandiya və ingilis mənşəli digər insanlara yönəldilmişdir.

CCOG.ORG Bu esasy web sahypasy ***Kisimlerini bütün konularını kapsadığı***. Nó phục vụ mọi người trên tất cả các lục địa. Nó chứa các bài báo, liên kết và video.

CCOGCANADA.CA Bu sayt Kanada sakinlərinə yönəldilmişdir.

CCOGAfrica.ORG Bu sayt Afrikada yaşaýanlara hüjüm edilyär.

CDLIDD.ES La Continuación de la Iglesia de Dios. Đây là trang web tiếng Tây Ban Nha cho ***Kisimlerini bütün konularını kapsadığı***.

PNIND.PH Patuloy na Iglesia ng Diyos. Bu Filippin veb saytıdır ***Kisimlerini bütün konularını kapsadığı***. Onuň iňlis we tagalog dilinde maglumatlary bar.

Trang web Tin tức và Lịch sử

COGWRITER.COM Bu veb sayt əsas elan vasitəsidir və xəbərlər, təlimlər, tarixi məqalələr, videolar və peyğəmbərlik yeniləmələrini ehtiva edir.

CHURCHHISTORYBOOK.COM Bu buthananyň taryhy barada makalalar we maglumatlar bilen web-saýty ýatda saklamak aňsatdyr.

BIBLENEWSPROPHECY.NET Đây là một trang web radio trực tuyến bao gồm các chủ đề tin tức và kinh thánh.

Xütbələr və sermonetlər üçün YouTube və BitChute video kanalları

BibleNewsProphecy kanal. CCOG xütbə videoları.

CCOGAfrica kanal. Thông báo CCOG bằng các ngôn ngữ Châu Phi.

CCOG Animations kanal xristian inanclarının aspektlərini öyrətmək.

CCOGSermones kanal habarlary bar. Ispan dilinde.

ContinuingCOG kanal. Bài giảng video CCOG.

Aşağıdakı fotoşəkildə Qüdsdəki bəzən Senakl olaraq bilinən, lakin Qüdsün qərb təpəsindəki Tanrı Kilsəsi olaraq daha yaxşı təsvir edilən bir neçə qalan kərpic (üstəlik daha sonra əlavə edilmiş bəzi) binalar göstərilir (hal-hazırda deyilir) Sion Dağı):



Bu ýerde, belki-de, iň irki hakyky hristian buthanasynyň binasy bolandyr öýdýärler. Isa nyň Hudaýyň Patyşalygy hakyndaky hoş habarynyň wagyz ediljek binasy wagyz edilerdi. Bu Iýerusalimdäki bir jaýdy, esinlendirilmiş ettiklerinde stanrı'nın yazılarerw.

Vi lý do này, chúng tôi cũng cảm tạ Chúa không ngừng, bởi vì ... anh em, anh em, đã trở thành tín đồ của các hội thánh của Đức Chúa Trời mà ở Judaea là trong Chúa Giê-xu Christ. (1 Tê-sa-lô-ni-ca 2: 13-14)

Hãy tha thiết tuân theo đức tin mà trước đây tất cả đã được giao cho các thánh. (Giu-đe 3)

Ông ấy (Chúa Giê-su) nói với họ, "Tôi cũng phải rao giảng nước Đức Chúa Trời cho các thành phố khác, vì tôi đã được sai đi vì mục đích này." (Lu-ca 4:43)

Nhưng hãy tìm kiếm vương quốc của Đức Chúa Trời, và tất cả những điều này [c] sẽ được thêm vào cho bạn. Hỡi bầy nhỏ, đừng sợ, vì Cha các ngươi rất vui khi ban vương quốc cho các ngươi. (Lu-ca 12: 31-32)

Và phúc âm này của vương quốc sẽ được rao giảng trên khắp thế giới như một nhân chứng cho tất cả các quốc gia, và rồi ngày tận thế sẽ đến. (Ma-thi-ơ 24:14)